



<b>AKTIN NÖVÜ</b>	<b>AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI</b>
<b>QƏBUL EDİLDİYİ TARİX</b>	22.07.2022
<b>QEYDİYYAT NÖMRƏSİ</b>	3378
<b>ADI</b>	“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında
<b>RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ</b>	Xalq Qəzeti (Dərc olunma tarixi: 23.07.2022, Nəşr Nömrəsi: 153), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31.07.2022, Nəşr nömrəsi: 7, Maddə nömrəsi: 790)
<b>QÜVVƏYƏ MİNMƏ TARİXİ</b>	23.07.2022
<b>AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQİ TƏSNİFATI ÜZRƏ İNDEKS KODU</b>	090.010.000
<b>HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ</b>	32202207223378
<b>HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX</b>	26.07.2022









1	2	3	4	5
Dayanıqlı artan rəqabət qabiliyyəti iqtisadiyyat	Davamlı və yüksək iqtisadi artım	ÜDM-in artımı	5,6%	1,2 dəfə (2021=100)
		Qeyri-neft/qaz ÜDM-in artımı	7,2%	1,3 dəfə (2021=100)
Qeyri-neft/qaz ixracının həcmi		2,7 mlrd ABŞ dolları	1,8 dəfə artım (2021=100)	
Qeyri-neft/qaz sektoruna cəlb olunan birləşmiş xarici investisiyaların həcmi		790,4 mln ABŞ dolları	hər il 10–15% artım	
Əhalinin içməli su ilə təminat səviyyəsi		70%	85%	
Daxili və xarici təsirlərə dayanıqlıq	Daxili və xarici təsirlərə dayanıqlıq	İllik inflyasiya səviyyəsi %	12%	4±2%
		İcmal büdcənin qeyri-neft baza kəsinin qeyri-neft/qaz ÜDM-ə nisbat göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi	23,5%	17,5%
Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət	Paytaxt və regionların tarazlı inkişafı	Qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti	65,8%	80%
		Ümumi məhsul buraxılışında regionların payı	35% (2020-ci il)	42%
		PISA-da mövqe	402 bal	422 bal
Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı	Yaradıcı və innovativ cəmiyyət	Dünyada top 800-lükdə təmsil olunan Azərbaycan universitetlərinin sayı	0	3
		Yüksək və orta-yüksək texnoloji sənayenin əlavə dəyərinin ümumi əlavə dəyərədə xüsusi çəkisi	10,1% (2020-ci il)	15,0%
		Vətəndaşların sağlam həyat tərzini	Döşüldə gözlənilən ömür uzunluğu	73,2 il (2020-ci il)
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış	İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma	İşğaldan azad edilmiş ərazilərin ölkə üzrə iqtisadi fəaliyyətdə payının artırılması	-	Regonun ölkə üzrə əsas iqtisadi göstəricilərdə payının davamlı artması
		Yüksək keyfiyyətli ekoloji mühit	Ümumi ərazidə yaşıllığın payı	12%
Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi	"Yaşıl enerji" məkanı	Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı	17,3%	24%

### 5. Sosial-iqtisadi inkişaf hədəflərinin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu

"2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin 17 altməqsədi ilə sıx əlaqələndirilmişdir. "Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti" nə nail olmaqla Dayanıqlı İnkişaf Məqsədlərinin gerçəkləşdirilməsi də təmin ediləcəkdir.

### Strategiyanın Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəliyi\*

Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti	Dayanıqlı artan rəqabət qabiliyyəti iqtisadiyyat		Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət			Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı			İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış		Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi	
	davamlı və yüksək iqtisadi artım	daxili və xarici təsirlərə dayanıqlıq	inkışaldan hər bir vətəndaşın bəhrələnməsi	yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət	paytaxt və regionların tarazlı inkişafı	XXI əsrin tələblərinə uyğun təhsil	yaradıcı və innovativ cəmiyyət	vətəndaşların sağlam həyat tərzini	dayanıqlı məskunlaşma	iqtisadi fəaliyyətə reintegrasiya	yüksəkkeyfiyyətli ekoloji mühit	"yaşıl enerji" məkanı
Məqsəd 1: Yoxsulluğa son	•	•	•	•					•	•		
Məqsəd 2: Açıq son	•	•	•	•				•		•		
Məqsəd 3: Yaşıl sahiyyə və rifah								•	•			
Məqsəd 4: Keyfiyyətli təhsil	•		•			•			•	•		
Məqsəd 5: Gender bərabərliyi			•	•				•	•			
Məqsəd 6: Təmiz su və sanitariya	•								•		•	
Məqsəd 7: Sarfəli və təmiz enerji									•			•
Məqsəd 8: Layiqli əmək və iqtisadi artım	•	•	•				•		•	•		
Məqsəd 9: Sənaye, innovasiya və infrastruktur	•						•		•	•		
Məqsəd 10: Bərabərsizliyin azaldılması			•	•	•				•	•		
Məqsəd 11: Dayanıqlı sənaye və icmalar	•				•				•	•	•	•
Məqsəd 12: Məsuliyyətli istehlak və istehsal	•								•	•		•
Məqsəd 13: İqlim dəyişikliyinə qarşı mübarizə									•			•
Məqsəd 14: Dəniz ekosisteminin mühafizəsi											•	
Məqsəd 15: Torpaq ekosisteminin mühafizəsi									•		•	

Məqsəd 16: Süh, səlaili və səmərəli institutlar																				
Məqsəd 17: Məqsədlər üçün tərsəfəşliq																				

\* Qeyd: Azərbaycan Respublikası üçün tərsəfəşliq edilmiş Dəyənliq İnkışaf Məqsədləri üzrə prioritetlərlə uyğunluq əks etdirir.

## 6. STRATEGİYANIN İCRASININ MONİTORİNQİ VƏ QIYMƏTLƏNDİRİLMƏSİ

### 6.1. Strateji fəaliyyət istiqamətlərinin icrası

2022–2026-cı illərdə yeni sosial-iqtisadi inkışaf məqsədlərinə nail olmaq üçün bir-biri ilə əlaqəli olan fəaliyyət proqramları həyata keçiriləcəkdir. Qəbul olunmuş “2022–2026-cı illərdə sosial-iqtisadi inkışaf Strategiyası” və müvafiq fəaliyyət proqramlarının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaqdır. Monitorinqin nəticələri ilə bağlı hesabatlar hazırlanacaq və ciddi koordinasiya tələb olunan proqram və ya tədbirlərə dair məlumatlar kommunikasiya ediləcəkdir. Proqramların monitorinqinə peşəkar yerli və xarici ekspertlər də cəlb olunacaqdır.

### Sosial-iqtisadi inkışaf üzrə Milli Prioritetlərin reallaşdırılması

### 6.2. Hədəflərin monitorinqi və icrasının qiymətləndirilməsi

“2022–2026-cı illərdə sosial-iqtisadi inkışaf Strategiyası”nın həyata keçirilməsi üçün monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir. Bu hədəflər müvafiq fəaliyyət istiqamətlərinin icra statusunu qiymətləndirməyə imkan verəcəkdir. Baza ili üzrə göstəricilər 2021-ci ilin məlumatlarına əsaslanılır. İlkin nəticələr Strategiyanın icra olunduğu dövr ərzində hər il, aralıq nəticələr illik əsasda olmaqla 2023, 2024 və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ilə əhatə edir. Nəticələr sistemli ölçüləcək, məqsədlərə nail olunma səviyyəsi, səmərəliliyi, yekun nəticələrin uyğunluğu və davamlılığı müəyyən ediləcəkdir. Bu, “2022–2026-cı illərdə sosial-iqtisadi inkışaf Strategiyası”nın illik əsasda icra statusunu qiymətləndirməyə imkan verəcəkdir. Sözlügedən Strategiya üzrə monitorinq və qiymətləndirmə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə tərsəfəşliq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi” Qaydasına əsasən həyata keçiriləcəkdir.

### 7. Tədbirlər planı

İlkin strateji dövrdə təməl şərtlərin geniş fəaliyyət istiqamətləri vasitəsilə işə salınmasını təmin edən tədbirlər planı hazırlanmışdır.

“2022–2026-cı illərdə sosial-iqtisadi inkışaf Strategiyası”nın Tədbirlər Planı

Sıra N-si	Tədbirlər və layihələr	Əsas icraçı orqan (qurum)	Digər icraçılar	icra müddəti	Nəticə indikatorları						
					baza ili üzrə göstəricilər	ilkin nəticələr	aralıq nəticələr			yekun nəticələr	
					2021	icra müddəti ərzində hər il	2023	2024	2025	2026	
1	2	3	4	5	6	7	8	9	10	11	
<b>MİLLİ PRIORITYET 1. DAYANIQLI ARTAN RƏQABƏTQABİLİYYƏTLİ İQTİSADİYYAT</b>											
<b>MƏQSƏD 1.1: DAVAMLİ VƏ YÜKSƏK İQTİSADİ ARTIM</b>											
<b>1.1.1. Fəaliyyət istiqaməti: Sahibkarlara dəstək mexanizmlərinin effektivliyinin, ünvanlılığını və səffəfliyinin artırılması</b>											
1.	Sahibkarlığa dəstək mexanizmləri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi üçün vahid informasiya resursunun yaradılması və əlçatanlığının təmin olunması	İN	VXSİDA, RİNN, aidiyyəti qurumlar	2022–2023		Vahid informasiya resursunun istifadəyə verilməsi	Vahid informasiya resursundan yararlanan sahibkarlıq subyektlərinin sayının artması				
2.	Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə vahid çərçivə yaradılması	İN	MN, KTN, aidiyyəti qurumlar	2022–2023		Vahid qiymətləndirmə və monitorinq çərçivəsinin qurulması	Dövlət dəstəyi alan sahibkarların 100%-nin monitorinqə cəlb edilməsi				
3.	Sahibkarlara göstərilən maliyyə dəstəyinin həcmində artırılması	İN	MB, MN, İKZF	2022–2026	2021-ci ildə 1902 layihənin maliyyələşdirilməsinə 130,6 mln manat güzəştli kredit verilmişdir	Təkmilləşdirilmiş dövlət dəstəyi mexanizminin tətbiqi	Dövlət dəstəyilə verilmiş (təminatız və ya aşağı təminatlı) kreditlərin məbləğinin və sayının artması				Maliyyə dəstəyi alan sahibkarların iqtisadi və maliyyə göstəricilərinin yaxşılaşması
<b>1.1.2. Fəaliyyət istiqaməti: Kiçik və orta biznesin (KOB) resurslara, o cümlədən maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi</b>											
1.	KOB İnkişaf Fondunun fəaliyyətə başlaması və KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması	İN		2022–2026		KOB İnkişaf Fondunun yaradılması	10 mln manat həcmində layihələrin maliyyələşdirilməsi	20 mln manat həcmində layihələrin maliyyələşdirilməsi	30 mln manat həcmində layihələrin maliyyələşdirilməsi		KOB subyektlərinin iqtisadiyyatda payının artırılması
2.	ABİF-in maliyyə mənbələrinin genişləndirilməsi	İN	MN, MB	2022–2026	2021-ci il ərzində 1902 layihənin maliyyələşdirilməsinə 130,6 mln manat güzəştli kredit verilmişdir	ABİF tərəfindən maliyyələşdiriləcək yeni sahələrə dair təkliflərin həyata keçirilməsi	ABİF tərəfindən maliyyələşdirilən yeni prioritet sahələrin sayı üzrə müsbət dinamika nail olunması; ABİF-in resurs portfelinin şaxələliliyinin iləib yaxşılaşması				ABİF tərəfindən maliyyələşdirilən KOB subyektlərinin iqtisadi və maliyyə göstəricilərinin yaxşılaşması
3.	İKZF-nin maliyyə mənbələrinin genişləndirilməsi	İKZF	MN, MB	2022–2024		KOB-a verilmiş kreditlərə görə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılması	İKZF-nin zəmanəti ilə sahibkarlara manatla verilən və faiz subsidiyası ödənilən kreditlərin həcmində 7% artması	İKZF-nin kapitalaşması			
4.	KOB-ların iri ticarət şəbəkələrinə çıxışın genişləndirilməsi üçün dəstək mexanizmlərinin tətbiqi edilməsi	İN		2022–2026		Satış məntəqələrində təmsil olunan KOB subyektlərinin sayının əlavə 10 ədəd artması	Satış məntəqələrində təmsil olunan KOB subyektlərinin sayının əlavə 20 ədəd artması	Satış məntəqələrində təmsil olunan KOB subyektlərinin sayının əlavə 30 ədəd artması			Satış məntəqələrində təmsil olunan KOB subyektlərinin rentabelliyyətinin artması
5.	KOB klasterləşmənin təşviqi	İN	MN, KTN, DTA	2022–2026		KOB klasteri üzrə tənzimləyici çərçivənin yaradılması		KOB klasterləşməsi şəbəkəsinin genişləndirilməsi			KOB subyektlərinin iqtisadi göstəricilərdə payının artması
6.	KOB subyektlərinin mövcud bizneslərinin genişləndirilməsi və onların yeni sahələr üzrə diversifikasiya təşəbbüslərinin həyata keçirilməsi istiqamətində daxili bazar araşdırmalarına dəstək mexanizminin artırılması	İN		2022–2026	14 daxili bazar araşdırmasının aparılmasına dəstək göstərilmişdir	Müvafiq sahədə dəstək mexanizminin tətbiqi		Hər il 10 daxili bazar araşdırmasının aparılmasına dəstək göstərilməsi			Daxili bazar araşdırmasına dəstək göstərilmiş KOB subyektlərinin iqtisadi və maliyyə göstəricilərinin yaxşılaşması
7.	KOB subyektlərinin satış imkanlarının genişləndirilməsi üçün onların yerli və beynəlxalq sərğilərdə iştirakının dəstəklənməsi	İN		2022–2026	30 KOB subyektlərinin sərğilərdə iştirakına dəstək göstərilmişdir			Hər il 60 KOB subyektlərinin sərğilərdə iştirakına dəstək göstərilməsi			Sərğidə iştirak etmiş KOB subyektlərinin ixrac göstəricilərinin və maliyyə vəziyyətinin yaxşılaşması
<b>1.1.3. Fəaliyyət istiqaməti: KOB-ların maarifləndirmə imkanlarının genişləndirilməsi və təşviqi</b>											

1.	Dövlətın biznesə (G2B) və biznesin biznesə (B2B) xidmətlərini özündə birləşdirən KOB evlərinin genişləndirilməsi və müvafiq elektron platforma vasitəsilə (e-KOB Evi) xidmətlərin təmin edilməsi	İN		2022–2026	2 KOB evi mövcuddur	e-KOB Evinin yaradılmasına dair təkliflərin həyata keçirilməsi	2022–2024-cü illərdə hər il 2, 2025–2026-cı illərdə isə hər il 1 KOB evinin yaradılması; Elektron platformadan istifadə edənlərin sayının hər il 10% artması		KOB xidmətlərindən istifadə edən təsərrüfat subyektlərinin sayının və məmnunluq səviyyəsinin artması
2.	Sahibkarlara dəstək yönümlü infrastrukturaların, o cümlədən KOB Dostu və KOB İnkişaf Mərkəzləri şəbəkəsinin fəaliyyətinin genişləndirilməsi, habelə sahəvi təlim programlarının hazırlanıb tətbiq edilməsi	İN		2022–2026	27 rayon və şəhərdə KOB Dostu ofisi fəaliyyət göstərir KOBİM-lər tərəfindən müxtəlif mövzularda 1600-ə yaxın təlim keçirilmişdir	Dəstəyəyönümlü infrastrukturunun yaradılmasına dair təkliflərin həyata keçirilməsi	Hər il 6 yeni KOB Dostu ofisinin yaradılması; Hər il 900 təlimin keçirilməsi		
<b>1.1.4. Fəaliyyət istiqaməti: Qeyri-neft/qaz əmtəə və xidmətlər ixracının şaxələnməsi və həcmnin artırılmasının dəstəklənməsi</b>									
1.	Qeyri-neft/qaz ixracına dair statistikənin aparılmasına yenidən baxılması və vahid metodologiyanın tətbiqi	İN	DGK, DSK, MB	2022–2023		Təkmil metodoloji çərçivənin tətbiqi	Qeyri-neft/qaz ixracına dair statistik bazanın təkmilləşdirilməsi		
2.	İxrac əməliyyatlarının şəffaflığının artırılması mexanizmlərinin yaradılması	İN	MB, DGK	2022–2024		Müvafiq normativ hüquqi aktlara dair təkliflərin qəbul olunması	İxrac dair normativ hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması; İxrac əməliyyatlarının uçotunun təkmilləşdirilməsi	İxracın həcmnin və sahibkarlıq subyektlərinin məmnunluğunun	
3.	Xarici bazarlarda ticarət tənzimləyən maneələrin (ticarətdə tarif və qeyri-tarif maneələri) müəyyənəşdirilməsi sisteminin yaradılması	İN	KTN, DGK	2022–2026		İxracatçılar üçün tarif və qeyri-tarif baryerləri barədə məlumatı əhatə edən pilot platformanın yaradılması və tətbiqi	Dövrün sonuna platforma istifadəçilərinin sayının 70-ə çatması	İxracın həcmnin və sahibkarlıq subyektlərinin məmnunluğunun artması	
4.	İxracın ölkəmizdə elektron platformalar üzərindən tətbiqinin (e-ticarət) asanlaşdırılması	İN	MN, MB, RINN, DGK	2022–2023		E-ticarətin tətbiqinə dair təkliflərin həyata keçirilməsi	100 KOB subyektinin e-ticarətlə məşğul olması		
5.	İxracatçıların maliyyə resurslarına və məhsullarına əlçatanlığın təmin olunması (Exim məhsulları)	İN	MB	2022–2026		Pilot rejimdə tətbiq olunan Exim məhsullarının sayının müəyyən olunması	Dövrün sonuna Exim məhsullarından istifadə edən ixracatçıların sayının 70-ə çatması	İxracatçıların maliyyə resurslarına çıxışının genişlənməsi	
6.	İxracın genişləndirilməsi məqsədilə Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələri institutunun gücləndirilməsi	İN	XİN, MN	2022–2026		Xarici ölkələrdəki ticarət nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin həyata keçirilməsi	Dövrün sonuna ticarət nümayəndələri üzrə müəyyən olunmuş nəticələrin (qeyri-neft/qaz məhsullarının ixracı 50 mln ABŞ dolları, o cümlədən nümayəndələr vasitəsilə ölkəyə 10 investora cəlb və onlar tərəfindən investisiya layihələrinin tam və ya qismən maliyyələşdirilməsi) təmin olunması	Ticarət nümayəndələrinin qeyri-neft/qaz ixracında və investisiya cəlbində yüksək nəticə göstərması	
7.	Azərbaycan məhsullarının və "Made in Azerbaijan" brendinin hədəf bazarlarda aktiv təşviqi	İN	XİN, ƏMA	2022–2026		Müvafiq sahədə hədəf bazarlarda irəliləmək üçün layihə həyata keçirilməsi	Dövrün sonuna Azərbaycan mənşəli qeyri-neft/qaz məhsullarının ixracının 4 mlrd ABŞ dolları həcmində çatması	"Made in Azerbaijan" brendi ilə ixrac olunan məhsulların həcmnin artması	
8.	Uğurlu ixracatçıların fəaliyyətinin – "Uğur hekayəsi"nin ictimailəşdirilməsi	İN	KTN	2022–2026		Uğurlu ixracatçıların fəaliyyətinin təbliğinə dair layihə həyata keçirilməsi	Dövrün sonuna fəaliyyəti "Uğur hekayəsi" yaradan ixracatçıların sayının 50-ə çatması	Qeyri-neft/qaz ixracında daimi əmtələrin həcmnin artması	
9.	Sahibkarlar arasında ixrac hazırlığının gücləndirilməsi	İN	KTN	2022–2026		İxrac Akademiyası və təlim programlarının tətbiqi	Dövrün sonuna 250 iştirakçıya sertifikat əsası təlimin keçirilməsi	Təlim keçmiş sahibkarların qeyri-neft/qaz ixracında payının artması	
<b>1.1.5. Fəaliyyət istiqaməti: Dövlət investisiyalarının səmərəliliyinin artırılması və dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi</b>									
1.	Dövlət investisiya layihələrinin idarə edilməsində səmərəliliyin yüksəldilməsi məqsədilə yeni Qaydanın qəbul edilməsi	İN		2022–2023		Səmərəliliyin qiymətləndirilməsi üçün vahid Qaydanın tətbiqi	Dövlət investisiyalarının səmərəliliyinin artması		
2.	Dövlət investisiya layihələrinin icrasına monitorinq sisteminin yaradılması	İN	MN	2022–2023		Layihənin icrası və monitorinq üzrə vahid sistemin yaranması	Dövlət investisiyaları cəlb olunan layihələrin səmərəliliyinin artması		
3.	"Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi	İN	MN, ƏN, aidiyyəti qurumlar	2022–2023		Dövlət-özəl tərəfdaşlığı üzrə təkmil normativ hüquqi bazanın formalaşması	Dövlət investisiyalarında dövlət-özəl tərəfdaşlığının genişlənməsi		
<b>1.1.6 Fəaliyyət istiqaməti: Qeyri-neft/qaz sektoruna birbaşa xarici investisiyaların cəlbinin stimullaşdırılması</b>									
1.	Qeyri-neft/qaz sahələrinə maraq göstərən yerli və xarici investorlarla işgüzar əlaqələrin qurulması	İN	aidiyyəti qurumlar	2022–2026		Xarici və yerli investorlar ilə yerli qurumlar arasında effektiv dialoq çərçivəsinin qurulması	Dövrün sonuna Fortune 500 və Forbes 2000 indekslərində təmsil olunan 6 şirkət tərəfindən Azərbaycana investisiya qoyulması	Qeyri-neft/qaz sektoruna investisiya qoyuluşunda özal sektorun payının artması; Adambaşına düşən BXI-lərin həcmnin artması	
2.	İnvestorların problem və çətinliklərini həll etmək üçün mütəmadi dövlət-biznes dialoqu çərçivəsinin qurulması	İN	aidiyyəti qurumlar				Yaradılacaq müasir CRM (Müştəri ilə Əlaqələr İdarə Edilməsi Sistemi) sistemi çərçivəsində investorların Narazılıqlarının İdarə Olunması Sisteminin tətbiqi; Sözügedən sistem vasitəsilə dövlət və biznes dialoqunun mütəmadi dəstəklənməsi;	Dövrün sonuna investorların fəaliyyətini tənzimləyən hüquqi çərçivənin təkmilləşdirilməsinə dair 10 layihənin hazırlanması	
3.	İnvestisiya Təşviqi Forumunun və digər təşviqat tədbirlərinin keçirilməsi	İN	aidiyyəti qurumlar	2022–2026		Təşviqat tədbirlərinin hazırlanması və tətbiqi	Dövrün sonuna ən azı 5 yerli və xarici investisiya yönümlü tədbirin həyata keçirilməsi		
<b>1.1.7. Fəaliyyət istiqaməti: İqtisadiyyatın şəffaflaşması, şaxələnməsi və investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı vergi siyasətinin tətbiq olunması</b>									
1.	Kölğə iqtisadiyyatı ilə sistemli mübarizə aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi	İN	MN, aidiyyəti qurumlar	2022–2026		Təqdim edilmiş qaimə-faktura və onlayn kassa üzrə dövrüyyələrin cəminin bəyan edilmiş dövrüyyəyə nisbəti: 73,0%	Vergiyöğmənin tam rəqəmsallaşması ilə bağlı təkliflərin həyata keçirilməsi	Dövrün sonuna rəqəmsal vergiyöğmə üzrə əhatəliyin (təqdim edilmiş qaimə-faktura və onlayn kassa üzrə dövrüyyələrin cəminin bəyan edilmiş dövrüyyəyə nisbəti) xüsusi çəkisinin 75%-dən çox olması	Kölğə iqtisadiyyatının payının azalması
2.	İqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcmnin artırılması üçün vergi təşviqi aktlarından effektiv istifadə edilməsi	İN	MN, aidiyyəti qurumlar	2022–2026		İxracın həcmnin artım əmsali + əməkhaqqı fondunun artım əmsali + gəlirlərin artım əmsali + investisiya qoyuluşlarının artım əmsalının cəminin orta göstəricisi: 7,5%	Vergi təşviqi sahəsində təkliflərin həyata keçirilməsi	Müəyyən olunmuş strateji sahələrdə illik əsasda ixracın həcmnin artım əmsali + əməkhaqqı fondunun artım əmsali + gəlirlərin artım əmsali + investisiya qoyuluşlarının artım əmsalının cəminin orta göstəricisinin 10%-dən yuxarı olması	İqtisadiyyatın strateji sahələrində iqtisadi aktivliyin artması
<b>1.1.8. Fəaliyyət istiqaməti: Rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi</b>									



1.	Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi	İN	MB, aidiyyəti qurumlar	2022-2026		Strategiyanın hazırlanması və həyata keçirilməsi	Qeyri-neft/qaz sektoru üzrə iqtisadi aktivlikdə rəqəmsal iqtisadiyyatın payının davamlı artması		
2.	Rəqəmsal iqtisadiyyatın inkişafı üçün tənzimləyici mexanizminin yaradılması	İN, RİNN	MB, aidiyyəti qurumlar	2022-2026		Tənzimləyici mexanizmlərin tətbiqi sahələri üzrə təkliflərin həyata keçirilməsi	Dövrün sonuna 5 pilot layihənin həyata keçirilməsi	Qeyri-neft/qaz sektoru üzrə iqtisadi faallıqda rəqəmsal iqtisadiyyatın xüsusi çəkisinin artması	
3.	Rəqəmsal iqtisadiyyatın inkişafı üçün əlverişli infrastrukturun yaradılması	RİNN	İN	2022-2026		Əlverişli infrastrukturun tətbiqi	Dövrün sonuna İKT-nin ölçətilməsi və İKT-dən istifadə, onlayn dövlət xidmətləri və məlumat mübadiləsi, İKT xidmətlərinin ixracı və hər 100 nəfərə düşən sabit sürətli internet xətti istifadəçilərinə dair beynəlxalq reyting göstəricilərində ölkənin mövqeyinin ləğvə yaxşılaşması		
4.	Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması	İN	RİNN, aidiyyəti qurumlar	2022-2026		4Sİ texnologiyalarının tətbiqi üzrə təkliflərin həyata keçirilməsi	4Sİ texnologiyalarının tətbiqinin hər il 5% artması		
<b>1.1.9. Fəaliyyət istiqaməti: Dayanıqlı və rəqəbatlı kənd təsərrüfatının və aqröz biznesin inkişaf etdirilməsi</b>									
1.	Aqrar sektorun dayanıqlı inkişafı üzrə sahəvi dövlət proqramının həyata keçirilməsi	KTN	İN	2022-2026		Müvafiq sahədə dövlət təkliflərinin həyata keçirilməsi	Aqrar sektorda yaradılan əlavə dəyər hər il 4% artması	Aqrar istehsalın və emalin iqtisadi göstəricilərdə payının artması	
2.	Aqrar sektor üzrə istehsal və biznes yönümlü fiziki və rəqəmsal təhsil və təlim imkanlarının genişləndirilməsi	KTN	İN	2022-2026		Aqrar təlim, məsləhət və innovasiya xidmətinə dair Fəaliyyət Planının həyata keçirilməsi	Dövrün sonuna həyata keçirilən maarifləndirmə tədbirlərində iştirakçıların sayının hər il 20% artması	Maarifləndirmə tədbirlərində iştirak edən fermerlərin iqtisadi və maliyyə göstəricilərinin yaxşılaşması	
3.	Ölkə üzrə ərzaq təminatı xəritəsinin hazırlanması	İN	KTN, DGK, AQTA	2022-2026		İdxal və yerli istehsal əsaslanan ərzaq zənciri üzrə təchizat xəritəsinin tətbiqi	Ərzaq təminatı sahəsində sahibkarlıq fəaliyyətinin hər il genişlənməsi	Ərzaq təminatının yaxşılaşması və məlumatlara əlçatanlıq səviyyəsinin artması	
4.	Aqröz biznes sahəsində sahibkarlığın dəyər zənciri üzrə inkişafı və effektiv institutlaşması	KTN	İN, AQTA	2022-2026		Effektiv institutlaşma üzrə təkliflərin həyata keçirilməsi	Dövrün sonuna emal və satış zənciri üzrə assosiasiyaların sayının 20% artması; Dövrün sonuna sahəvi assosiasiyalarda birləşən sahibkarların sayının 2 dəfə artması; Dövrün sonuna yerli və beynəlxalq sertifikatlarla təmin olunan sahibkarların sayının 40% artması	Dəyər zəncirində aqröz biznesin payının artması	
<b>1.1.10. Fəaliyyət istiqaməti: Turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyə mexanizmlərinin gücləndirilməsi</b>									
1.	Turizmin inkişafı üzrə dövlət proqramlarının hazırlanması və icrası	DTA	İN, aidiyyəti qurumlar	2022-2026		Müvafiq sahədə dövlət proqramlarının hazırlanması və qəbulu	Dövrün sonuna turizm üzrə daxilolmaların 20% artması	Turizmin qeyri-neft/qaz ÜDM-də xüsusi çəkisinin artması	
2.	Daxili və gəlmə turizminin qeyri-mövsüm dövründə təşviqi əsas olmaqla ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi	DTA	aidiyyəti qurumlar	2022-2026	Hazırda turizm mövsümü 4 ay hesab edilir	Qeyri-mövsüm dövründə turizmin təşviqinə dair təkliflərin həyata keçirilməsi	Dövrün sonuna qeyri-mövsüm dövrünün 15% azalması	Qeyri-mövsüm dövründə turizmin turizm gəlirlərində xüsusi çəkisinin artması	
3.	Ölkənin müxtəlif şəhər və rayonlarında dövlət-özəl tərəfdaşlıq çərçivəsində əcnəbi vətəndaşlara tibbi turizm çərçivəsində xidmət göstərən tibb müəssisələrinin sayının artırılması	SN	İTSDA, DTA	2022-2026		Tibbi turizmin inkişafı ilə bağlı təkliflərin həyata keçirilməsi	Dövrün sonuna 2 tibb müəssisəsinin "Joint Commission International" akkreditasiyasını əldə etməsi Dövrün sonuna Azərbaycanın Medical Tourism Index (MTI) üzrə reyting cədvəlinə daxil olması	Tibbi turizmin turizm gəlirlərində xüsusi çəkisinin artması	
4.	Ölkənin turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrası	DTA	İN, RİNN, AZAL	2022-2026		Hədəf turizm bazarlarında Azərbaycanla bağlı tur paketlər təqdim edən turizm şirkətlərinin sayı: 200 şirkət	Yeni kommunikasiya və icra planının həyata keçirilməsi	Hədəf turizm ölkələrində hər il 50 milyon auditoriyaya çıxış əldə edilməsi, habelə hədəf turizm bazarlarında Azərbaycanla bağlı tur paketlər təqdim edən turizm şirkətlərinin sayının hər il 20% artması	Turizm üzrə cəmi xalis daxilolmaların pozitiv dinamikasına nail olunması
5.	Turizm sektorunu iştirakçıların fəaliyyətinin mütəmadi dialoq formasında əlaqələndirilməsi mexanizminin qurulması	DTA	aidiyyəti qurumlar	2022-2026		Regional səviyyədə turizm əlaqələndirmə mexanizmi barədə təkliflərin həyata keçirilməsi	Ən azı 2 regional turizm şurasının yaradılması		
6.	Turistlərin səyahət şərtlərini yaxşılaşdırmaq üçün viza prosedurlarının sadələşdirilməsi tədbirlərinin görülməsi	XİN	DTA, VXSİDA, aidiyyəti qurumlar	2022-2026		Viza prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərin həyata keçirilməsi	2019-cu ilə müqayisədə sərhəddə viza rejimi və ya vizasız rejim tətbiq edilən yeni ölkələr üzrə gələn ziyarətçilərin sayının hər il 7,5% artması	Sərhəddə viza rejimi və ya vizasız rejim tətbiq edilən ölkələrin sayının artması, bu sahədə ölkənin beynəlxalq reytinglərdə mövqeyinin yaxşılaşması	
7.	Hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin şaxələndirilməsi və təkmilləşdirilməsi	RİNN	DTA, İN, DGK, VXSİDA, AZAL, ADY, aidiyyəti qurumlar	2022-2026		Turizm məqsədilə səfər edənlərin sayında hava nəqliyyatından istifadə edənlərin sayında hava nəqliyyatından istifadə edənlərin payı: 40,1% (2019-cu il); Dəmir yolu nəqliyyatından istifadə edənlərin payı: 12,9% (2019-cu il)	Müvafiq sahə üzrə təkliflərin həyata keçirilməsi	Turizm məqsədilə səfər edənlərin sayında hava nəqliyyatından istifadə edənlərin payının dövrün sonuna 50%-ə çatması; Azərbaycanca səfər edən ziyarətçilərin sayında dəmir yolu nəqliyyatından istifadə edənlərin payının dövrün sonuna 15%-ə çatması; Azərbaycanca avtomobil nəqliyyatı ilə səfər edənlərin sayının hər il 35% artması; Şimal, cənub, qərb istiqamətləri əsas olmaqla ən azı üç quru dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun turizm baxımından müasir tələblərə uyğunlaşması	Turizm üzrə cəmi xalis daxilolmaların pozitiv dinamikasına nail olunması
<b>1.1.11. Fəaliyyət istiqaməti: Transzit potensialının reallaşdırılması və ticarət-logistika sahəsinin inkişaf etdirilməsi</b>									
1.	Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində potensial roluna əsaslanan transzit daşımalarnın inkişafına hədəflənən Vahid Nəqliyyat və Logistika Strategiyasının həyata keçirilməsi	RİNN	İN, DGK, AİH, ADY, AXDG, AZAL, BBDDL, ABADA	2022-2023		Vahid Nəqliyyat və Logistika Strategiyasının tətbiqi	Transzit nəqliyyat üzrə gəlirlərin artması; Azərbaycanın regional qovşağa (hab) və e-ticarət mərkəzinə çevrilməsi		
2.	Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində əlavə dəyər yaradan xidmətlərin təşkil edilməsi	BBDDL	RİNN, İN	2022-2026		Əlavə dəyər yaradan 1 xidmət təşkil olunub	Müvafiq sahədə əlavə dəyər yaradan xidmətlərin təşkil üzrə tədbirlərin həyata keçirilməsi	Hər il əlavə dəyər yaradan 1 xidmətin, ümumilikdə dövrün sonuna əlavə dəyər yaradan 5 xidmətin təşkil edilməsi	Müvafiq sahə üzrə yeni yaradılmış əlavə dəyər artması
3.	Ölkə ərazisində dövlət-özəl tərəfdaşlıq əsasında yük avtonəqliyyat parklarının (TIR parklarının) yaradılması	RİNN	İN, ABADA	2022-2024		TIR parklarının yaradılmasına dair tədbirlərin həyata keçirilməsi	Dövlət-özəl tərəfdaşlıq çərçivəsində yaradılmış yük avtonəqliyyat parklarının transzit və idxal-ixrac yükləşmələri həyata keçirən avtonəqliyyat vasitələrinə göstərilən xidmətlərdə payının artması; Beynəlxalq rəqabətə davamlı sürücülərin inkişafını təşviqi		
4.	Transzit daşıma və logistika işinin təkmilləşdirilməsi üçün müasir tələblərə cavab verən normativ hüquqi bazanın yaradılması	RİNN	İN	2022-2024		Nəqliyyat ekspedisiya fəaliyyətini rəqlamentləşdirən normativ hüquqi bazanın təkmilləşdirilməsi	Transzit daşıma və logistika əməliyyatlarının həcminin artması		

5.	Tranzit daşıma və logistika işinin təkmilləşdirilməsi üçün rəqəmsal texnologiyadan istifadənin genişləndirilməsi	RINN	İN, DGK, BBDTL, ADY, AXDG	2022–2025		e-CMR qoşulma və Protokolun bəndlərinin icra edilməsi	Beynəlxalq daşımanın iştirakçılarının vahid rəqəmsal platformada birləşdirilməsini təmin edən sistemin yaradılması; Yüklərin bütün hərəkət marşrutu boyunca izlənməsi (tracking) xidmətinin təmin olunması	Həyata keçirilən tranzit yükdaşıma müddətlərinin azaldılması, yükdaşıma üzrə daşıma qaydalarının, şərtlərinin və prosedurlarının şəffəfləşməsi, asanlaşdırılması və sadələşməsi	
<b>1.1.12. Fəaliyyət istiqaməti: İqtisadi zonaların potensialının reallaşdırılması və yeni sənaye zonalarının yaradılması</b>									
1.	Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması	Ələt AIZ	İN	2022–2025		Ələt Azad İqtisadi Zonasının infrastrukturla tam təminatı		Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması	
2.	Ölkədə özal sənaye məhəllələrinin yaradılması mexanizminin hazırlanması və onların reyestrinin aparılması	İN	MN, ƏN	2023–2026		Özal sənaye məhəllələrinin inkişafına dair mexanizmlərin tətbiqi		1 özal sənaye məhəlləsinin fəaliyyətə başlaması	Qeyri-neft/qaz sənaye dövrüyəsində özal sənaye məhəlləsinin xüsusi çəkisinin artması
3.	Sənaye zonalarında (sənaye parkları və məhəllələri) idxalı əvəzləyəcək və ixrac potensialı məhsulların istehsalının təşviq edilməsi	İN	MN, DGK	2022–2026		İxrac potensialı məhsulların istehsalının təşviqə dair təkliflərin həyata keçirilməsi		Dövrün sonuna sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft/qaz sənayesi üzrə istehsal həcmində xüsusi çəkisinin 15%-ə çatması Dövrün sonuna sənaye zonaları üzrə ixrac olunan məhsulların ölkə üzrə qeyri-neft/qaz sənaye məhsullarının ixracında xüsusi çəkisinin 25%-ə çatması Hər il sənaye zonalarında idxalı əvəzləyəcək və ixrac potensialı məhsulların istehsalı həyata keçirən az 1 müəssisənin rezident kimi qeydiyyatı alınması və ya istehsal fəaliyyətinə başlaması	Sənaye zonalarında idxalı əvəzləyəcək və ixrac potensialı məhsulların həcmində artması
<b>1.1.13. Fəaliyyət istiqaməti: Tarif siyasətinin sadələşdirilməsi</b>									
1.	Tarif (qiymət) Şurası tərəfindən sosial əhəmiyyət kəsb edən mal və xidmətlərin tariflərinin tənzimlənməsi, digər mal və xidmətlərin siyahısına yenidən baxılması	TŞ	aidiyyəti qurumlar	2022–2026		Müvafiq mal və xidmətlərin siyahısının hazırlanması və tətbiqi		Dövrün sonuna tarifləri tənzimlənən mal və xidmətlərin sayının 15-dək azalması	Mərhələli olaraq qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinin azalması
2.	Qiymətlərin (tariflərin) dövlət tərəfindən tənzimlənməsi zəruri olan hüquqi hərəkət və xidmətlər üzrə tariflərin, hüquqi nəticələrindən asılı olaraq, dövlət rüsumu və ya xidmət haqları ilə əvəzlənməsi	İN	MN, aidıyyəti qurumlar	2022–2026	Tarifləri tənzimlənən mal və xidmətlərin sayı: 25 mal və xidmət	Müvafiq təkliflərin həyata keçirilməsi		Dövrün sonuna hüquqi hərəkət və xidmətlər üzrə xərcə əsaslanmayan tariflərin dövlət rüsumu və ya xidmət haqları ilə əvəzlənməsi	
<b>1.1.14. Fəaliyyət istiqaməti: Mədəniyyət və Yarıdırıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi</b>									
1.	MYS-nin inkişafı üçün müasir hüquqi və tənzimləyici infrastrukturun yaradılması, o cümlədən normativ hüquqi, statistika bazası, əqli mülkiyyət, eləcə də idarəetmə üzrə mexanizmlərin formalaşdırılması	MdN	İN, DSK, ƏƏSMN, ƏMA, TN, RINN, DŞAK, DTA, VXSİDA	2022–2026		Təkmil hüquqi və tənzimləyici infrastrukturun yaradılmasına dair təkliflərin həyata keçirilməsi		MYS-lərin ÜDM-də payının hər il 10% artması	MYS-nin qeyri-neft/qaz sənayesi üzrə göstəricilərdə payının artması
2.	MYS-nin sənaye kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi	MdN	İN, MN, VXSİDA, DTA, müvafiq YİH orqanları	2022–2026		Müvafiq sahədə təkliflərin həyata keçirilməsi		MYS ilə məşğul olan müəssisələrin sayının hər il 5% artması	
3.	Müasir və rəqəbatlı MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqəüd proqramının yaradılması	MdN	İN, TN, RINN, ƏƏSMN	2022–2026		MYS sahələri üzrə sertifikatlı təhsil və təlim proqramlarının tətbiqi	Xaricdə təhsil üçün xüsusi təqəüd proqramının həyata keçirilməsi	MYS üzrə xaricdə təqəüd proqramı çərçivəsində 60 nəfər tələbənin təhsil alınması; 1000 nəfər sahəvi mütəxəssisin sertifikatlaşdırılması; Tədris mərkəzinin yaradılması və hər il ən azı 100 gəncin təhsilə cəlbli; Tədris olunan sahəvi ixtisasların sayının 10% artması və məzmununun daha da yaxşılaşması	MYS sahələri üzrə təhsil, təlim və təqəüd proqramlarında iştirak edən subyektlərin iqtisadi və maliyyə göstəricilərinin yaxşılaşması
4.	MYS üzrə ixrac imkanlarının genişləndirilməsinə yönələn təşviq mexanizmlərinin yaradılması	MdN	İN, XİN	2022–2026		Təşviq mexanizmlərinin yaradılmasına dair təkliflərin həyata keçirilməsi	Əlçatanlıq təmin olunacaq yerli və beynəlxalq ixrac və satış (o cümlədən rəqəmsal) platformalarının sayının hər il 10% artması; Regional və global əməkdaşlıq platformalarında iştirakçıların sayının hər il 10% artması; MYS ilə əlaqəli məhsul və xidmətlərin ixracının hər il 10% artması		MYS-nin qeyri-neft/qaz üzrə iqtisadi göstəricilərdə payının artması
<b>1.1.15. Fəaliyyət istiqaməti: Əhəlinin yaşayış standartlarının yaxşılaşdırılması üçün mənzil-tikinti işinin inkişaf etdirilməsi</b>									
1.	Yaşayış sahələrinin tikintisinin maya dəyərini azaldılması, yaşayış sahələrinin tikintisi ilə məşğul olan subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, cəlb edilmiş resursların maya dəyərini azaldılması	İKZF	İN, MN, MB, aidıyyəti qurumlar	2022–2026		Müvafiq sahədə təkliflərin həyata keçirilməsi		Yaşayış sahələrinin tikintisi ilə məşğul olan subyektlərin maliyyə resurslarına əlçatanlığının hər il artması	Keyfiyyətli və müasir mənzillə təmin olunan şəxslərin sayının artması
2.	Tikintinin müxtəlif mərhələlərində yaşayış sahələrinin dövrüyəyə cəlb edilməsi mexanizmlərinin təkmilləşdirilməsi	İKZF	MB, aidıyyəti qurumlar	2022–2026		Yaşayış sahələrinin dövrüyəyə cəlb edilməsi üçün zəruri infrastrukturun formalaşması		Tikinti sektorunun likvidliyinin artması	
3.	Uzunmüddətli yaşayış maliyyəsi bazasının likvidliyinin artırılması və resurs mənbələrinin diversifikasiyası	İKZF	İN, MN, MB	2022–2026		Yaşayış maliyyəsinin inkişaf sahəsində təkliflərin həyata keçirilməsi		Uzunmüddətli yaşayış maliyyəsi bazarında iştirakçıların sayının artması	Uzunmüddətli ipoteka istiqrazları bazasının həcmində artması və investirlər dairəsinin artması
4.	Yaşayış maliyyəsinin infrastrukturunun təkmilləşdirilməsi	İKZF	İN, MB	2022–2026		Yaşayış maliyyəsinin inkişaf sahəsində təkliflərin həyata keçirilməsi		Elektron ipoteka kağızlarının tətbiq olunması və məlumat mübadiləsinin elektronlaşması	Yaşayış maliyyəsi ilə bağlı biznes proseslərinin müasirləşməsi
5.	Tikinti məqsədli xammal ehtiyatlarından istifadə qaydalarının sadələşdirilməsi	İN	aidıyyəti qurumlar	2022–2026		Tikinti materialları istehsalının təşviqi ilə bağlı təkliflərin həyata keçirilməsi		Tikinti materialları istehsalında xammal xərclərinin hər il davamlı azalması	Yerli tikinti sənayesinin iqtisadi göstəricilərinin yaxşılaşması
6.	Tikinti materialları istehsalının təşviqi mexanizmlərinin yaradılması	İN	MN, DGK, İKZF	2022–2026		Təlim Mərkəzində sertifikatlaşdırılmış proqramların həyata keçirilməsi		Azərbaycan Standartlaşdırma İnstitutunun "AZS dövlət standartlarının kataloqu" əsasında müvafiq sahədə sertifikatlaşdırılmış proqramların yaradılması və aidıyyəti üzrə təlimlərin keçirilməsi	Yerli tikinti materialları istehsalının həcmində artması
<b>1.1.16. Fəaliyyət istiqaməti: Su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi yolu ilə iqtisadi fəallığın dəstəklənməsi</b>									

1.	Ölkədə su ehtiyatlarının idarə edilməsinin qiymətləndirilməsi, elektronlaşdırılması, uçot sisteminin təkmilləşdirilməsi və maarifləndirmə işi aparılması	ETSN	FHN, KTN, "AzMelSu-Tas" ASC, "Azərsu" ASC, "Azərenerji" ASC, AMEA, VXSİDA	2022–2024		Su ehtiyatlarının səmərəli idarə edilməsi və su itkilərinin azaldılması üzrə təkliflərin həyata keçirilməsi	Ölkədə su ehtiyatlarının qiymətləndirilməsi və məlumatların "Elektron su təsərrüfatı" informasiya sistemi-nə inteqrasiya edilməsi	Su ehtiyatlarının səmərəli idarə edilməsinə nail olunması		
2.	Alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi	"Azərsu" ASC	"AzMelSuTas" ASC, ETSN, AMEA, YH	2023–2026			Suvarma kanallarının yenidən qurulması və yeni su anbarlarının yaradılması	Su ehtiyatlarının səmərəli idarə edilməsinə nail olunması	Ölkə ərazisində mövcud şirin su mənbələrindən qənaət edilməsi	Əhalinin içməli su ilə təminat səviyyəsinin yaxşılaşması
3.	Su itkilərinin azaldılması və su ehtiyatlarının artırılması	"AzMelSuTas" ASC, ETSN	"Azərsu" ASC, KTN, FHN, "Azərsu" ASC	2022–2026						Su itkilərinin qarşısının alınması, ölkədə əlavə su ehtiyatı fondunun yaradılması
4.	İçməli su mənbələrinin genişləndirilməsi, tullantı sənədləşdirici qurğular kompleksi və magistral kanalizasiya kollektorlarının tikintisi	"Azərsu" ASC		2022–2026	32 şəhər və rayon mərkəzlərinin kanalizasiya sisteminin inşası yekunlaşdırılmışdır					Əhalinin mərkəzləşdirilmiş kanalizasiya sistemi ilə təmini və tullantı sularının təmizlənməyə kənarlaşdırılması
<b>1.1.17. Fəaliyyət istiqaməti: Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması</b>										
1.	Daxili və transsərhəd yol-nəqliyyat infrastrukturunun tikintisinin həyata keçirilməsi və zəruri sistemlə təmini	AAyDA		2022–2026		Müvafiq yol-nəqliyyat infrastrukturunun tikintisinə dair tədbirlərin icra edilməsi	Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun və Astara çayı üzərində körpünün tikintisi;			Müvafiq marşrutlar üzrə yük və sərnişin daşımaların həcmünün artması
2.	Dəmir yolu xəttinin infrastruktur təminatının gücləndirilməsi	ADY		2022–2026			Muğanlı–İsmayılı–Qəbələ avtomobil yolunun və Ağsuçay üzərində körpünün tikintisi; Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi			Bakı–Böyük Kasik dəmir yolu xəttinin infrastruktur təminatı
<b>1.1.18. Fəaliyyət istiqaməti: Yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi</b>										
1.	Dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni Qanun layihəsinin hazırlanması	İN	ƏN, MN	2022–2023		Müvafiq qanun layihəsinin hazırlanması	Müvafiq Qanun layihəsinin qəbulu			
2.	Yeni sahələrin özəlləşdirməyə hazırlanmasına dair təkliflərin verilməsi	İN	aidiyyəti qurumlar	2022–2025		Özəlləşdirməyə açılacaq sahələrin siyahısının hazırlanması və təbiiqi	Yeni sahələrin (150-dən az olmayan sayda müəssisə və obyektin) özəlləşməyə açılması			
3.	Özəlləşdirilməsi müəyyən müddət məqsəduyğun hesab olunmayan təsərrüfat subyektlərinin kommersiyalaşdırılması, idarəetməyə verilməsi və ya onlardan birgə istifadə mexanizminin yaradılması	İN	aidiyyəti qurumlar	2022–2026		Qəbul edilmiş yeni yanaşmalara uyğun dövlət-özəl tərəfdaşlıq mexanizminin tətbiqi	Müvafiq sahələrdə dövlət əmlakının (müəssisələrin, payların, səhmlərin) idarəetməyə verilməsi və ya kommersiyalaşması			Müvafiq dövlət müəssisələrinin kommersiyalaşması və səmərəlilik göstəricilərinin yaxşılaşması
<b>1.1.19. Fəaliyyət istiqaməti: İqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması və sahibkarlıq subyektləri üzrə mübahisələrin alternativ həlli yollarının genişləndirilməsi</b>										
1.	Sahibkarlıq fəaliyyətinin inkişafı üçün tənzimləmə və normativ hüquqi bazanın təkmilləşdirilməsi	İN	aidiyyəti qurumlar	2022–2026		Təkmilləşdirilmiş tənzimləmə və qanunvericilik bazasına dair təkliflərin hazırlanması və qəbulu	Sahibkarlıq fəaliyyətinin çəvik tənzimlənməsi mexanizminin güclənməsi			Sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaranması
2.	Məhkəmə işlərinin, xüsusilə kommersiya mübahisələrinin həllində müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, o cümlədən məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə etməklə aparılması sahəsində əlavə tədbirlər görülməsi	ƏN	İN, MN	2022–2026		Kommersiya mübahisələrinin həllində müasir informasiya texnologiyalarının tətbiqinə dair təkliflərin həyata keçirilməsi	Sahibkarlıq subyektlərinin tərəf olduğu mübahisələrin baxılmasında operativliyin, şəffaflığın və səmərəliliyin artması			Sahibkarlıq fəaliyyətində yaranan münasiblərin həllində çəvikliyin artması
3.	Mübahisələrin alternativ həlli vasitələrinin genişləndirilməsi üçün qabaqcıl beynəlxalq təcrübə əsasında "Arbitraj haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin hazırlanması və qəbul edilməsi	ƏN		2022–2023		Mübahisələrin məhkəmədən kənar həlli üzrə mediasiya mexanizmi yaradılaraq tətbiq olunur	"Arbitraj haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin qəbulu	"Arbitraj haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi		
<b>1.1.20. Fəaliyyət istiqaməti: Biznes üçün investisiya mühitinin yaxşılaşdırılması və monitorinqinin infrastruktur, texnoloji və hüquqi çərçivələrinin yaradılması</b>										
1.	İnvestisiya mühitini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi	İN	aidiyyəti qurumlar	2022		"İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu				
2.	İnvestisiyaların təşviqi üçün yeni rəqəmsal platformaların yaradılması	İN		2022–2026		Investnazerbaijan.gov.az platformasının hazırlanması və tətbiqi	Dövrün sonuna investnazerbaijan.gov.az portalı vasitəsilə Azərbaycan ərazisində investorlara təqdim olunan layihələrdən ən azı 10 investisiya layihəsinin icrasına başlanılması			Qeyri-neft/qaz investisiyalarının və BXL çəbini həcminin artması
3.	Mediasiya işinin təbliği və KOB subyektləri arasındakı mübahisələrdə mediasiya fəaliyyətinin tətbiqi	ƏN	Mediasiya Şurası, İN	2022–2026		Mediasiya fəaliyyətinin genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi	Mediasiya hesabına həll olunan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin sayının hər il 10% artması			Sahibkarlıq fəaliyyətində yaranan münasiblərin çəvik həllinə imkan verən mediasiya sisteminin genişlənməsi
4.	"Rəqabət inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2022–2025-ci illərdə Milli Fəaliyyət Proqramı"nın hazırlanması və adiyyyəti üzrə təqdim olunması	İN	ƏN, aidiyyəti qurumlar	2022–2023		Müvafiq Milli Fəaliyyət Proqramının hazırlanması	Müvafiq Milli Fəaliyyət Proqramının qəbulu			
5.	Beynəlxalq təcrübəni və müasir yanaşmaları əks etdirən Rəqabət Məcəlləsinin qəbul olunması	İN	ƏN, aidiyyəti qurumlar	2022–2023		Rəqabət Məcəlləsinin hazırlanması	Rəqabət Məcəlləsinin qəbulu			
6.	Dövlət satnalmalarının vahid internet portalının (portal) əhatə dairəsinin genişləndirilməsi	İN	MN, VXSİDA	2022–2023		Müvafiq portalın əhatə dairəsinin genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi	Dövrün sonuna portal vasitəsilə həyata keçirilən satnalmaların ümumi dövlət satnalmalarında xüsusi çəkisinin 50%-ə çatması			

7.	Kapital və əmlakın amnistiyası üzrə mexanizmlərin hazırlanması və müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi	İN	MN	2022–2026		Müvafiq sahədə mexanizmlərin hazırlanması və qəbulu	Müvafiq sahədə normativ hüquqi aktların qəbulu		Qeyri-neft/qaz özal investisiyaların həcmində artması; Mövcud əmlak fondunun leqal əsasda tam qeydiyyata
8.	Sahibkarlıq fəaliyyətinə icazələrin alınması üçün müvafiq elektron platformanın işləkliyinin təmin olunması	İN	VXSİDA, aidiyyəti qurumlar	2022–2026		Elektron Platformanın tətbiqi	Hər il 5 əlavə icazənin elektron platforma vasitəsilə verilməsinə nail olunması		Platforma vasitəsilə icazə almış sahibkarların sayının artması
9.	Biznes mühitinin yaxşılaşdırılması məqsədilə dövlət, sahibkar və ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi	İN	aidiyyəti qurumlar	2022–2026		Sahibkarlıq assosiasiyasının yaradılmasına dair təkliflərin həyata keçirilməsi	Hər il 3 yeni sahibkarlıq assosiasiyasının yaradılması		Biznes mühitinə dair sahibkarların məlumatlılıq səviyyəsinin yüksəlməsi və bu sahədə beynəlxalq reyting göstəricilərinin yaxşılaşması
10.	Bizneslərin mövcud vəziyyətinin müntəzəm monitorinqinin təmin edilməsi məqsədilə sahibkarlar arasında mütəmadi olaraq sorğuların təşkil edilməsi	İN		2022–2026		Bizneslərin mövcud vəziyyətinin monitorinqi sisteminin yaradılması və tətbiqi	Hər il 10 sorğunun keçirilməsi		
<b>1.1.21. Fəaliyyət istiqaməti: Ölkədə məhsul və xidmət istehsalının müasir keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi</b>									
1.	Azərbaycan Metrologiya İnstitutunda yeni laboratoriya şəbəkəsinin qurulması	İN	aidiyyəti qurumlar	2022–2026		Müvafiq laboratoriyaların yaradılmasına dair təkliflərin hazırlanması	Dövrün sonuna yeni yaradılan laboratoriyaların sayının 20-yə çatdırılması		Ölçmələrin beynəlxalq təcrübəyə uyğunlaşması
2.	Azərbaycan Akkreditasiya Mərkəzinin İLAC beynəlxalq təşkilatına tam həqiqi üzv kimi qəbul olunması	İN	aidiyyəti qurumlar	2022–2023		Beynəlxalq standartın tələblərinə uyğunlaşmaya dair təkliflərin həyata keçirilməsi	Ölkənin İLAC beynəlxalq təşkilatına tam üzv seçilməsi		
3.	Keyfiyyət nəzarət sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və vahid elektron portalın yaradılması	İN	VXSİDA, aidiyyəti qurumlar	2022		Keyfiyyətə nəzarət üzrə rəqəmsal infrastrukturunun fəaliyyət göstərməsi			
<b>1.1.22. Fəaliyyət istiqaməti: Sahibkarların rəqəbat qabiliyyətinin yüksəldilməsi</b>									
1.	Ölkədə müqayisəli üstünlüyə malik sahələr üzrə istehsal olmayan məhsulların istehsalının təşkili, idxal əvəz edən məhsul istehsalı zəncirinin qurulması	İN	KTN, RİNN, MN	2022–2026		Müqayisəli üstünlüyə malik istehsal zəncirinin qurulmasına dair təkliflərin həyata keçirilməsi	Hər il müqayisəli üstünlüyə malik olan 5-dən çox məhsulun müəyyən edilməsi		Müvafiq məhsullar üzrə idxalın həcmində artımın əhəmiyyətli azalması
2.	"Yaşıl artım" və sosial sahibkarlığın inkişaf etdirilməsi üçün mexanizmlərin tətbiqi	İN	EN, ETSN	2022–2026		Müvafiq sahədə təklifin həyata keçirilməsi	Hər il 2 təşviq tədbirinin və 1 layihənin həyata keçirilməsi		
3.	Daxili istehsalda istifadə olunan və yerli istehsal mövcud və ya sərəməli olmayan xammal və aralıq malların idxalına tətbiq olunan vergilərin və gömrük rüsumlarının optimallaşdırılması	İN	MN, DGK, KTN	2022–2023		Daxili istehsalda istifadə olunan və yerli istehsal mövcud və ya sərəməli olmayan xammal və aralıq malların siyahısının qəbulu	Müvafiq vergi-gömrük güzəştlərinin optimallaşdırılması		
4.	Daimi fəaliyyət göstərən müvafiq sahədə saxlanc və gömrük anbarları sisteminin inkişaf etdirilməsi	İN	DGK, RİNN	2022–2023		Müvafiq saxlanc və gömrük anbarları sisteminin yaradılması	Müvafiq anbarlardan istifadənin artması		
5.	İxtiyarlı yerli istehsal artırma biləcək güzəştləli gömrük prosedurlarından, xüsusilə daxildə emal xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi	İN	DGK, MN	2022–2023		Müvafiq gömrük prosedurlarının sayının optimallaşdırılmasına dair təkliflərin həyata keçirilməsi	Gömrük prosedurlarına çəkilən xərclərin azalması		
<b>MƏQSƏD 1.2: DAXİLİ VƏ XARİCİ TƏSİRƏRƏ DAYANILIQ</b>									
<b>1.2.1. Fəaliyyət istiqaməti: Makroiqtisadi sabitliyin təmin edilməsi</b>									
1.	İnflyasiya hədəflənməsi rejiminə mərhələli keçidin baza şərtlərinin formalaşdırılması	MB	İN, MN, ARDNF, ƏƏSMN	2022–2026		Hökumətlə razılaşdırılmış təkliflərin formalaşdırılması	Hökumətlə razılaşdırılmış təkliflərin icrası		İnflyasiya hədəflənməsi rejiminə mərhələli keçidin baza şərtlərinin yaradılması
2.	Maliyyə sektorunun bütün segmentlərinin (bank, sığorta bazarları və kapital bazarı) maliyyə sabitliyinin tənzimlənməsi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması	MB	ABA	2022–2026		Bank sektoru üzrə "uyğundur" reytingi alan prinsiplərin (Basel) payı: 62%	Bank sektoru üzrə "uyğundur" reytingi alan prinsiplərin (Basel) payının hər il müsbət dinamikasına nail olunması		Bank sektoru üzrə "uyğundur" reytingi alan prinsiplərin (Basel) payının 80%-i üstələməsi
						"Solvency II" standartları əsasında tənzimləmə çərçivəsinin formalaşdırılması və əsas elementlərinin tətbiqinin yekunlaşması	Maliyyə sabitliyinin tənzimlənməsi çərçivəsinin yaxşılaşması	Sığorta sektorunda risk əsaslı nəzarət və tənzimləmə çərçivəsinin güclənməsi	
3.	Milli ödəniş sisteminin təhlükəsiz, fəsiləsiz və davamlı fəaliyyətinin təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması	MB	ABA	2022–2026		İqtisadi subyektlər tərəfindən (kommersiya bankları və digər iştirakçılar) MÖS üzrə aparılan əməliyyatların həcmi: 185 mlrd manat	Beynəlxalq standartlara cavab verən MÖS-ün formalaşdırılması	İqtisadi subyektlər tərəfindən MÖS üzrə aparılan əməliyyatların həcmində hər il 5% artması	MÖS-ün beynəlxalq standartlara uyğunlaşması
						İnvestisiya şirkətlərinin fəaliyyəti üzrə risk əsaslı prudensial tənzimləmə çərçivəsinin formalaşdırılması		Investisiya şirkətlərinin fəaliyyəti üzrə risk əsaslı prudensial tənzimləməyə tam keçid	
<b>1.2.2. Fəaliyyət istiqaməti: Maliyyəyə çıxışın artırılması</b>									
1.	Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi	MB	İKZF, ABA	2022–2026		Aktivlərin həcmi: 38,2 mlrd manat	Bank sektoru üzrə təklif və tələb təşviqinə dair təkliflərin həyata keçirilməsi	Aktivlərin həcmində hər il 8% artması	Kredit portfelinin ÜDM-ə nisbətində artması; Özel sektorun maliyyəyə əlçatanlığının genişlənməsi
						Kredit portfelinin həcmi: 16,7 mlrd manat		Kredit portfelinin həcmində hər il 10% artması	
2.	Bank sektoru üzrə tələb təşviqi tədbirlərinin həyata keçirilməsi	MB	İKZF, ABA	2022–2026		Biznes kreditlərinin həcmi: 9,7 mlrd manat	Müvafiq sahədə dövlət proqramının qəbulu	Biznes kreditlərinin həcmində hər il 6% artması	
						Mikro, kiçik, orta biznesə verilmiş kreditlərin həcmi: 4,4 mlrd manat		Mikro, kiçik, orta biznesə verilmiş kreditlərin həcmində hər il 15% artması	
4.	Sahibkarların maliyyə resurslarına çıxış imkanlarını dəstəkləyən alətlərin genişləndirilməsi	İKZF	İN, MN, MB, aidiyyəti qurumlar	2022–2026		Müvafiq qaydaların hazırlanması, təkliflərin tətbiqi ilə bağlı zəruri işlər görülməsi	Sahibkarların maliyyə resurslarına çıxış imkanlarını dəstəkləyən alətlərin çeşidində artması		Dövrün sonuna sahibkarların maliyyə resurslarının cəlb edilənlərinin artırılması

5.	Sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri vasitəsilə sığorta bazarının genişləndirilməsi	MB	ƏN, İN, ASF, İKZF	2022–2026	Sığorta bazarının həcmi: 844 mln manat	Sığorta bazarının genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi	Sığorta bazarının həcminin hər il 10% artması			Sığorta bazarının inkişaf etməsi və dayanıqlığının artması
6.	Korporativ qiymətli kağızlar bazarının darınlığının artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi	MB	İN, MN, ƏSF, İKZF, ARDNF	2022–2026		Kapital bazarda əlverişli vergi mühitinin yaranması	Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaranması	İnvestorların sığortalınaması mexanizmi üzrə hüquqi çərçivənin yaranması	Azərbaycanın üzv olduğu 2 beynəlxalq maliyyə təşkilatının mandatda istiqraz emissiyası	Dövrün sonuna 2 investisiya fondunun fəaliyyət göstərməsi
						İstanbul Birjası ilə Bakı Fond Birjası arasında dual listing modelinin tətbiqi	Tərəmə maliyyə alətləri üzrə hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşması	Korporativ istiqrazlara zəmanətin verilməsi mexanizminin tətbiq edilməsi	1 xarici depozitlarla yerli bazar arasında əlaqənin qurulması; Mərkəzi Bankın IOSCO-ya imtiyazlı üzvlüyü	Fond birjasında listingə əlavə 5 səhmin və 15 korporativ istiqrazın çıxışı
7.	Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi	MB	aidiyyəti qurumlar	2022–2026	Ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı: 31,8%	Ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların payı: 35%	Ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız əməliyyatların xüsusi çəkisinin hər il 5% bəndi artması			Nağdsız ödənişlərin həcminin artması
<b>1.2.3. Fəaliyyət istiqaməti: Fiskal tənzimləmənin təkmilləşdirilməsi</b>										
1.	Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqinin genişləndirilməsi	MN	aidiyyəti qurumlar	2022–2026		OMXÇ-nin təkmilləşməsinə dair təkliflərin həyata keçirilməsi	OMXÇ-ə cəlb olunmuş pilot sektorlar üzrə indikatorların təkmilləşdirilməsi			OMXÇ-nin sahəvi əhatəsinin genişlənməsi
2.	Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması qaydasının təkmilləşdirilməsi və dövlət büdcəsinə daxil olmaların təhlili modelinin hazırlanması	MN	İN	2022–2026		Proqnoz modelinin formalaşdırılması	Dövlət büdcəsinin qeyri-neft/qaz gəlirləri üzrə faktiki və proqnoz göstəriciləri arasında fərqin 5%-ə azalması (ÜDM-nin faktiki və proqnoz göstəriciləri arasında fərq nəzərə alınmaqla)			Aşağı kənarlaşmaya imkan verən proqnoz modelinin tətbiq edilməsi
3.	Təkmilləşdirilmiş büdcə qaydasına əsaslanan makrofiskal çərçivənin tətbiqi	MN		2022–2026	İcmal büdcənin qeyri-neft baza kəşirinin qeyri-neft/qaz ÜDM-ə nisbəti: 23,5% (2021-ci il)	Təkmilləşdirilmiş büdcə qaydasının tətbiqi	İcmal büdcənin qeyri-neft baza kəşirinin qeyri-neft/qaz ÜDM-ə nisbətində hər il azalması			İcmal büdcənin qeyri-neft baza kəşirinin qeyri-neft/qaz ÜDM-ə nisbat göstəricisinin ortamüddətli dövrün sonuna hədəflənən yuxarı həddi: 17,5%
4.	Dövlət orqanları (qurumları) tərəfindən dövlət büdcəsinə və ya həmin orqanların (qurumların) büdcələrinə hesablanan və daxil olan vergi və rüsum olmayan ödənişlər üzrə vahid elektron sistemin yaradılması və aidiyyəti dövlət orqanının (qurumunun) informasiya bazalarına inteqrasiyasının təmin edilməsi	MN		2022–2026		Vahid elektron sistemin yaradılması və aidiyyəti orqanların (qurumların) informasiya bazalarına inteqrasiyasının təmini	Dövrün sonuna müvafiq vergi və rüsum olmayan ödənişlərin 100% vahid elektron sistem vasitəsilə ödənilməsi			Vergi və rüsum olmayan ödənişlərin elektron platformaya keçməsi
5.	Büdcə qaydasına uyğun borclanma strategiyasının təsdiqi və tətbiqi	MN		2022–2026	Dövlət borcunun ÜDM-ə nisbəti: 18,2% (31 dekabr 2021-ci il)	Müvafiq borclanma strategiyasının tətbiqi	Dövlət borcunun strukturunun optimallaşması			Dövlət borcunun ÜDM-ə nisbat göstəricisinin ortamüddətli dövrün sonuna hədəflənən yuxarı həddi: 20%
<b>MILLİ PRIORİTET 2. DİNAMİK, İNKLUZİV VƏ SOSIAL ƏDALƏTƏ ƏSASLANAN CƏMIYYƏT MƏQSƏD 2.1: İNKİŞAFDAN HƏR BİR VƏTƏNDƏŞİN BƏHRƏLƏNMƏSİ</b>										
<b>2.1.1. Fəaliyyət istiqaməti: Əməkhaqqı sisteminin təkmilləşdirilməsi</b>										
1.	Məhsuldar əməyin təşviqinə yönəlməmiş əməkhaqqı sisteminin inkişafı üzrə mexanizmlərin formalaşması və tətbiqi	ƏƏSMN	MN, İN	2022–2026	Əməkhaqqı sisteminin inkişafı üzrə mexanizmlərin yaradılması	Əməkhaqqının artımı ilə əmək məhsuldarlığının artımı arasında uyğunluğun qorunması			Layiqli əməyin təmin olunması	
2.	Qadınların yüksək gəlir gətirən iş yerlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə əlavə mexanizmlərin yaradılması və tətbiqi	ƏƏSMN	İN, AQPUDK	2022–2026	Qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti: 65,8%	Qadınların yüksək gəlir gətirən iş yerlərinə çıxışının artmasına dair əlavə mexanizmlərin yaradılması və tətbiqi	Dövrün sonuna qadınların orta aylıq əməkhaqqının kişilərin orta aylıq əməkhaqqına nisbəti: 80%			Qadınların yüksək gəlirli sahələrdə məşğulluğunun artması
<b>2.1.2. Fəaliyyət istiqaməti: Üzəl sektordə məşğulluğun inkişafının stimullaşdırılması</b>										
1.	Əmək bazarda işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və rəqabətqabiliyyətli kadrlar potensialının inkişafı üçün peşə və kvalifikasiya standartlarının sayının artırılması	ƏƏSMN		2022–2026	860 peşə və kvalifikasiya standartı mövcuddur	Qəbul edilən sayda yeni peşə və kvalifikasiya standartının hazırlanması və qəbulu	Peşə və kvalifikasiya standartının iqtisadi subyektlər tərəfindən geniş istifadəsinə nail olunması			Əmək bazarda keyfiyyət göstəricilərinin yaxşılaşması
2.	Şəhər və regionlarda əmək bazarı imkanlarının genişləndirilməsinə xidmət edən müxtəlif mexanizmlərinin və elektron infrastrukturunun yaradılması	ƏƏSMN	İN, TN, VXSİDA, GF	2022–2026		Müvafiq elektron infrastrukturunun tətbiqinə dair təkliflərin hazırlanması	Aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi			Aktiv məşğulluq tədbirlərinə elektron çıxışın genişlənməsi; işsiz, təhsil və təlimdən kənar gənclərin məşğulluq proqramlarına aktiv cəlb edilməsi
3.	Əmək miqyasında yüksəkixtisaslı əcnəbi mütəxəssislərə üstünlük verilməsinin təmin edilməsi məqsədilə mexanizmin yaradılması	ƏƏSMN	DMX, DİN, XİN, İN	2022		Əmək bazarda yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlbini üçün sadələşmiş mexanizminin tətbiqi				
<b>2.1.3. Fəaliyyət istiqaməti: Məşğulluğun səmərəliliyinin artırılması</b>										
1.	Əmək münasibətlərinin leqallaşdırılması sahəsində tədbirlərin genişləndirilməsi	ƏƏSMN	İN, ASK, AHİK	2022–2026		Müvafiq layihə təkliflərinin həyata keçirilməsi	Elektron nəzarət sistemi vasitəsilə monitorinqin həyata keçirilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması			Qeyri-dövlət sektorunda əmək münasibətlərinin leqallaşdırılmasının təmini

2.	Sosial cəhətdən həssas əhali qrupları, o cümlədən cəzaçəkmə müəssisələrindən azad edilmiş, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan xüsusi internet məktəblərini bitirmiş şəxslərin əmək bazarına çıxışının genişləndirilməsi	ƏƏSMN	ƏN, TN, AQPDPK, İN	2022-2026	Müvafiq şəxslər barədə məlumatların yaradılacaq reyestrə inteqrasiyasının təmini	Sosial cəhətdən həssas əhali qruplarının əmək bazarına çıxışının genişlənməsi	Yeni aktiv və məqsədli proqramlar vasitəsilə əmək bazarına inteqrasiyanın təmini	Sosial cəhətdən həssas və məşğul əhalinin işlə təminat səviyyəsinin dövrün sonuna məşğulluq üzrə ölkədəki müvafiq göstəriciyə çatması
3.	Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının genişləndirilməsi	ƏƏSMN	ƏN, MN	2022-2026	Əlilliyi olan şəxslər üçün yeni platformaların və elektron kvotanın tətbiqi		Virtual təlimlər imkanından istifadə olunması	Dövrün sonuna əlilliyi olan şəxslərin məşğulluq səviyyəsinin 3% artması

**MƏQSƏD 2.2: YÜKSƏK VƏ ƏDALƏTLİ SOSIAL TƏMINAT, İNKLUZİV CƏMİYYƏT**

<b>2.2.1. Fəaliyyət istiqaməti: Aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə əlavə imkanların yaradılması</b>									
1.	Ünvanlı dövlət sosial yardımını (ÜDSY) almaq üçün elektron platformanın yenilənməsi, sadələşdirilməsi və ÜDSY almaq üçün şərtlərin optimallaşdırılması	ƏƏSMN	İN, MN, VXSİDA	2022-2026	Ailələrin ünvanlı dövlət sosial yardım hüququnu müəyyənləşdirmək üçün elektron informasiya sisteminin təkmilləşdirilməsi	VEMTAS proqramının yeni versiyasının tətbiq edilməsi	Ev təsərrüfatları kitablarının elektronlaşdırılması, 3 iqtisadi rayon üzrə yekunlaşdırılaraq proaktiv təyinatın test edilməsi	Əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizminin formalaşdırılması	Əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizmi formalaşdırıldıqdan sonra ÜDSY-nin təyin olunması mexanizminin gəlirlərin bəyan olunması mexanizminə uyğunlaşdırılması
2.	Yarana biləcək böhran vəziyyətlərində (iqtisadi böhran, pandemiya və s) aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinin yaxşılaşdırılması üçün mexanizmlərin hazırlanması	ƏƏSMN	ƏN, İN, MN	2022-2026	Mexanizmlər və normativ hüquqi bazaya dair təkliflərin qəbulu		Böhran vəziyyətində aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə qoruyan sənədi planlarının mövcud olması		Aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsi

**2.2.2. Fəaliyyət istiqaməti: Pensiya təminatı sisteminin maliyyə dayanıqlığının təmin edilməsi və pensiyaçıların dövlət təminatının əhatəliliyinin genişləndirilməsi**

1.	Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün pensiya təminatı sisteminin təkmilləşdirilməsi	ƏƏSMN	İN, MB, MN, ƏN	2022-2026	Pensiya təminatı sisteminin təkmilləşdirilməsinə dair tədbirlərin həyata keçirilməsi		Özəl pensiya institutlarının fəaliyyəti üçün hüquqi mühitin formalaşması; Pensiya təminatı sisteminin dövlət öhdəliklərinin dəqiq çərçivəsinin müəyyən edilməsi; Bütün pensiyaların vahid indeksasiya metodu ilə artması	Dayanıqlı pensiya təminatı sisteminin formalaşması
----	--	-------	----------------	-----------	--	--	--	--

**2.2.3. Fəaliyyət istiqaməti: Sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərə təminatının artırılması**

1.	Çətin həyat şəraitində olan şəxslərin keyfiyyətli sosial xidmətlərə əlçatanlığının təmini, müasir tələblərə cavab verən sosial xidmət sisteminin, bu sahədə ixtisaslı kadrların potensialının artırılması, müvafiq beynəlxalq standartların və innovativ texnologiyaların tətbiqi	ƏƏSMN	ƏN, AQPDPK	2022-2026		Çətin həyat şəraitində olan və ya belə şəraitə düşmə riski olan şəxsləri əhatə edəcək sosial xidmət sisteminin qurulması və tətbiqi	Keyfiyyətli sosial xidmətlərə əlçatanlığın artması üçün zəruri infrastrukturun mövcud olması	Müvafiq şəxslərin sosial xidmətlərə əhatəliliyinin artması	
2.	Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması, müəssisələrdəki uşaqların ailələrinə qaytarılması, ailə əsaslı alternativ qayğı forması kimi himayədar ailə sisteminin qurulması	ƏƏSMN	TN, SN, AQPDPK	2022-2026	Ailələrə qaytarılmış uşaqların sayı: 89 uşaq	120 uşağın ailələrə qaytarılması		Dövrün sonuna 220 uşağın ailəyə qaytarılması, 120 uşağın himayədar ailəyə verilməsi, 250 uşağın müəssisəyə düşməsinin qarşısının alınması	
3.	Əlilliyi olan şəxslərin reabilitasiya məqsədilə reabilitasiya müəssisələrində şəbəkəsinin genişləndirilməsi, onların reabilitasiya infrastrukturuna əlçatanlığının təmin edilməsi	ƏƏSMN	MN, İN	2022-2026	Reabilitasiya müəssisələrinin sayı: 15 müəssisə	Yeni reabilitasiya müəssisələrinin yaradılmasına dair təkliflərin həyata keçirilməsi		Hər il 1 yeni reabilitasiya müəssisəsinin fəaliyyətə başlaması	Dövrün sonuna 5 yeni reabilitasiya müəssisəsinin fəaliyyət göstərməsi
4.	Ailədaxili mühəssisələrin həlli və uşaqların mənafeyinin qorunması istiqamətində mexanizmlərin hazırlanması	AQPDPK	MN	2022-2026		3 rayonda ailə mərkəzinin yaradılması	3 rayon üzrə ailə mərkəzlərinin fəaliyyətinin təmin edilməsi	Ailədaxili münasibətlərdən irəli gələn münasibətlərin sayının hər il 20% azalması	

**MƏQSƏD 2.3: PAYTAXT VƏ REGIONLARIN TARAZLI İNKİŞAFI**

<b>2.3.1. Fəaliyyət istiqaməti: Rayon və kənd yerlərində əhalinin məşğulluğunun artırılması məqsədilə zəruri resursların təmin edilməsi</b>								
1.	Rayon və kənd yerlərində yaradıcı sənayenin inkişafına dəstək göstərilməsi	MdN	İN, DTA, VXSİDA	2022-2026		Yaradıcı sənayenin inkişafına dair təkliflərin hazırlanması və həyata keçirilməsi	Yaradıcı sənayenin inkişafına investisiya qoyuluşunun davamlı artmasının stimullaşdırılması	Yaradıcı sənaye ilə məşğul olan sahibkarlıq subyektlərinin illik gəlirlərinin artması
2.	Turizm potensialı olan kəndlərdə "turistik kənd" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması	DTA	İN, MdN, RİNN, ƏƏSMN, YİH, aidiyyəti qurumlar	2022-2026		Kənd yerlərinin turizm potensialının reallaşdırılmasına dair Tədbirlər Planının həyata keçirilməsi	8 kənddə turizm əlaqəli infrastruktur işlərinin həyata keçirilməsi; Ümumilikdə kəndlərdə qonaqlara kirayə verilən evlərin sayının 20% artması	Turizm xidmətlə məşğul olan ailə təsərrüfatlarının illik gəlirlərinin artması

**MİLLİ PRIORİTET 3. RƏQABƏTLİ İNSAN KAPİTALI VƏ MÜASİR İNNOVASİYALAR MƏKANI**

**MƏQSƏD 3.1: XXI ƏSİRİN TƏLİMLƏRİNƏ UYGUN TƏHSİL**

<b>3.1.1. Fəaliyyət istiqaməti: Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması</b>								
1.	Məktəbəqədər təhsil üzrə dövlət standartlarının və təhsil proqramının (kurikulum) təkmilləşdirilməsi, məktəbəqədər təhsil sistemində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi	TN		2022-2026		Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış məktəbəqədər təhsil proqramının (kurikulum) tətbiq edilməsi	İxtisasartırma təlimlərinə cəlb olunan məktəbəqədər təhsil sistemində çalışan pedaqoji və idarəetmə heyətinin sayının artması	Məktəbəqədər təhsil üzrə kadrların potensialının artırılması
						Təlimdən keçmiş cəmiyyət heyəti sayı: 2000 nəfər	Dövrün sonuna 17000 nəfər heyətin təlimdən keçməsi	
2.	Məktəbəqədər təhsilin keyfiyyət təminatı sisteminin yaradılması və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi	TN		2022-2026		Keyfiyyət təminatı sisteminin tətbiq edilməsi	Məktəbəqədər təhsil üzrə məmnunluq səviyyəsinin artması	Məktəbəqədər təhsillə əhatənin və keyfiyyətinin artması

3.	Məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn–dövlət–özəl əməkdaşlığı və s.) əsasında əhatəliyyənin artırılması	TN	MN	2022–2026	Məktəbəqədər təhsil və məktəbəhazırlıq əhatə olunmuş uşaq sayı: 233400 uşaq; Məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1–5 yaşlara nisbəti: 32%	Məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modellərinin tətbiqi	Dövrün sonuna əlavə 100000 uşağın məktəbəqədər təhsilə cəlb edilməsi; Məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1–5 yaşlara nisbətinin 50%-ə çatması	Məktəbəqədər təhsildə maliyyələşmə mexanizminin təkmilləşməsi	
4.	Qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin sertifikatlaşdırılması sisteminin yaradılması və tətbiqi	TN		2022–2026		Müvafiq mexanizm layihəsinin hazırlanması və tətbiqi	Dövrün sonuna 17000 nəfər heyətin sertifikatlaşmaya cəlb olunması	Məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşması	
<b>3.1.2. Fəaliyyət istiqaməti: Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi</b>									
1.	Ümumi təhsildə sənəddə əsaslı təhsil proqramlarının (kurikulumların) hazırlanması və tətbiqi, məzmun islahatlarının əsas istiqaməti kimi STEAM əsaslı tədrisin əhatə dairəsinin genişləndirilməsi	TN	İN, MN	2022–2026		STEAM əsaslı tədrislə əhatə ediləcək sinif sayı: 5000 sinif	Dövrün sonuna 10000 sinfin STEAM əsaslı tədrislə əhatə olunması	STEAM əsaslı yeni təhsil proqramlarının milli proqrama inteqrasiya olunması	
2.	Ümumi təhsildə heyətin peşəkərlə saviyyəsinə (sertifikatlaşdırma və tədris göstəriciləri) uyğun olaraq nəticəyönlü idarəetmə və maliyyələşmənin genişləndirilməsi	TN	ƏƏSMN, MN	2022–2026		Nəticəyönlü idarəetmə və maliyyələşmə mexanizminin formalaşdırılması və tətbiqi	Dövrün sonuna 137000 nəfər heyətin sertifikatlaşma proqramında iştirakının təmin edilməsi; Dövrün sonuna 68000 nəfər heyətin diferensial əməkhaqqı sistemində cəlb olunması	Ümumi təhsil sistemində təhsilin keyfiyyətinin artması və idarəetmənin təkmilləşməsi	
3.	Ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və tətbiqi	TN	MN	2022–2026	Keyfiyyətə nəzarət tədbirlərinin əhatə edildiyi məktəblərin xüsusi çəkisi: 3%	Keyfiyyətə nəzarət üzrə təkmil mexanizmin tətbiqi	Dövrün sonuna keyfiyyətə nəzarət tədbirlərinin əhatə edildiyi məktəblərin xüsusi çəkisinin 70%-ə çatması	Ümumi təhsil sistemində təhsilin keyfiyyətinin artması və idarəetmənin təkmilləşməsi	
4.	Ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tətbiqi	NK	TN, MN	2022–2026		Tətbiq ediləcək pilot proqramların layihəsinin hazırlanması	Dövrün sonuna 100 məktəbdə pilot layihənin həyata keçirilməsi		
5.	Ümumi təhsildə təmayüllərin, peşə təmayüllü siniflərin, inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi və infrastrukturun müasirləşdirilməsi	TN	İN, MN	2022–2026	Maddi-texniki bazası yenilənmiş məktəblərin çəkisi: 76%	Məktəblərin maddi-texniki bazası yenilənməsinə dair tədbirlərin həyata keçirilməsi	Dövrün sonuna maddi-texniki bazası yenilənmiş məktəblərin xüsusi çəkisinin 86%-ə çatması	Məzunların ali məktəblərə qəbulda daha yüksək nəticələr əldə etməsi və akademik nailiyyətlərinin artması	
6.	Ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması istiqamətində müasir metodiki xidmətin qurulması	TN	MN	2022–2026		Müasir metodiki xidmətdə çalışan peşəkar işçilərin sayı: 450 nəfər	Dövrün sonuna müasir metodiki xidmətdə çalışan peşəkar işçilərin sayının 2250 nəfərə çatması	Ümumi təhsildə tədrisin keyfiyyətinin artması	
<b>3.1.3. Fəaliyyət istiqaməti: Əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması</b>									
1.	Peşə təhsilinin, o cümlədən yüksək texniki peşə təhsilinin əhatəsinin artırılması	TN	İN, MN	2022–2026	Peşə təhsili müəssisələrinə qəbul olunan tələbələr sayı: 17140 tələbə	Peşə təhsilinin əhatəsinin genişləndirilməsi və məzmununun yaxşılaşdırılmasına dair təkliflərin həyata keçirilməsi	Peşə təhsili müəssisələrinə qəbul olunan tələbələr sayının 11000 nəfər artması		
2.	Müasir təminatlı və yeni məzmun əsasında əlavə peşə təhsili mərkəzlərinin yaradılması	TN	İN, MN	2022–2026	Yüksək texniki peşə təhsili ilə əhatə edilmiş tələbələr sayı: 800 tələbə	Peşə təhsili mərkəzlərinin yaradılmasına dair tədbirlərin icra olunması	8 əlavə peşə təhsili mərkəzinin fəaliyyətə başlaması	Peşə təhsilli şəxslərin əmək bazarında xüsusi çəkisinin artması	
3.	Peşə təhsili üzrə əmək bazarının tələblərinə cavab verən və nəticə əsaslı təhsil proqramlarının (kurikulumların) hazırlanması, bu prosesa işəgötürənlərin və sahibkarların cəlb edilməsi	TN	ƏƏSMN	2022–2026	Hazırlanmış proqram sayı: 11 proqram	Əmək bazarının tələblərinə cavab verən və nəticə əsaslı təhsil proqramlarının hazırlanması və tətbiqi	Hər il 15 nəticə əsaslı təhsil proqramının tətbiqi		
4.	İqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramlarının təşkili	TN	İN, ƏƏSMN	2022–2026		1000 nəfərin qısamüddətli ixtisasartırma təhsil proqramlarına cəlb	Dövrün sonuna 15000 nəfərin qısamüddətli ixtisasartırma təhsil proqramlarına cəlb		
5.	Uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sistemində keçirilməsi	TN	MN	2022–2026		Yeni maliyyələşmənin əhatə etdiyi təhsilalan sayı: 2000 nəfər	Dövrün sonuna yeni maliyyələşmənin əhatə etdiyi təhsilalanların sayının 12000 nəfərə çatdırılması		
<b>3.1.4. Fəaliyyət istiqaməti: Ali təhsildə əlcanlılıq və keyfiyyətin artırılması, beynəlxalq rəqəbətliliyin təmin edilməsi</b>									
1.	Ali təhsilin əlcanlılığının və əhatəliliyinin, o cümlədən dövlət sifarişləri yerlərinin sayının artırılması	TN	İN, MN, tabeliyində ali təhsil müəssisəsi olan dövlət qurumları	2022–2026	Ali təhsil müəssisələrinə qəbul olunanların sayı: 54000 nəfər	Ali təhsil müəssisələrinə qəbul olunanların sayı: 57000 nəfər	Ali təhsil müəssisələrinə qəbul olunanların sayı: 60000 nəfər	Dövrün sonuna ali təhsil müəssisələrinə qəbul olunanların sayının hər il 75000 nəfərə çatdırılması	
2.	Beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin artırılması	TN	ARDNF	2022–2026	Mövcud ikili diplom proqramlarının sayı: 4 proqram	Müvafiq sahədə yeni məzmunlu proqramların hazırlanması və tətbiqi	4 əlavə ikili diplom proqramının tətbiq olunması	Qabaqcıl təlim-tədris texnologiyalarından yararlanaraq, ali təhsil sisteminin məzmunu və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi	
3.	Ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların (SABAH və s.) əhatə dairəsinin və keyfiyyətinin artırılması	TN	MN	2022–2026	Yeni məzmunlu proqramlar üzrə təhsil alan tələbə sayı: 2700 tələbə		Dövrün sonuna yeni məzmunlu proqramlar üzrə təhsil alan tələbə sayının 15000 nəfərə çatdırılması		
4.	Əmək bazarının tələblərinə və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dövlət sifarişinin təkmilləşdirilməsi	İN	TN, ƏƏSMN	2022–2026		Dövlət sifarişinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması	Dövlət sifarişinin təkmilləşdirilməsinə dair təkliflərin həyata keçirilməsi	Dövlət sifarişinin əmək bazarı ilə uyğunluğunun artması	
5.	Rəqəbətliliyi maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi, o cümlədən təhsil tələbə kredit sisteminin tətbiqinin genişlənməsi	TN	MN	2022–2026		Sosial və standart təhsil tələbə kreditləşməsinə dair yararlana biləcək potensial şəxslərin sayı: 25000 nəfər	Əlavə 25000 nəfərin sosial və standart təhsil tələbə kreditləşməsinə yararlanmasının təmini	Əmək bazarında ali təhsilli şəxslərin xüsusi çəkisinin artması	
<b>3.1.5. Fəaliyyət istiqaməti: Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi</b>									
1.	Ölkədə tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması	TN		2022–2026		Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması	Ali məktəblərin yeni elmi tədqiqat əməlinin artması; Dövrün sonuna qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat universitetinin fəaliyyət göstərməsi	Azərbaycan elminin daha da inkişafı və	

2.	Elmi potensialın gücləndirilməsi sahəsində təşviq mexanizmlərinin formalaşdırılması	AMEA	TN, MN, İN, ASAN, ƏMA, ali təhsil müəssisələri	2022–2026		Elmi potensialın inkişafını dəstəkləyən təşviq mexanizminin tətbiqi	Elmi tədqiqatların artması və qlobal elmi məkana inteqrasiya	dünya səviyyəsində mövqeyinin yüksəlməsi	
3.	Beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayının artırılması istiqamətində təşəbbüslərin dəstəklənməsi	TN	AMEA, EIF	2022–2026	İmpakt faktorlu jurnallarda çap olunan məqalə sayı: 1800 məqalə	Müvafiq sahədə təşəbbüslərin hazırlanması və həyata keçirilməsi	Dövrün sonuna beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqalə sayının baza ilə müqayisədə 40% artması	Beynəlxalq impakt faktorlu jurnallarda məqalə çapında müsbət dinamikanın formalaşması	
4.	Təhsil sistemində elmi tədqiqatlara və inkişaf layihələrinə ayrılan xərclərin artırılması və rəqabətli əsasda layihələrinin maliyyələşdirilməsi	TN	AMEA, EIF, İN, MN	2022–2026	Elm xərclərinin ÜDM-də çəkisi: 0,2%	Elmi tədqiqat və inkişaf layihələrinin maliyyələşməsinə dair yeni mexanizmlərin tətbiqi	Elm xərclərinin ÜDM-də xüsusi çəkisinin müsbət dinamikasına nail olunması	Elmi tədqiqat və inkişaf layihələrinə ayrılan xərclərin ÜDM-də payının dünya üzrə orta səviyyəyə çatması	
<b>3.1.6. Fəaliyyət istiqaməti: Səriştələrin davamlı inkişafına əsaslanan "ömürboyu təhsil" sisteminin gücləndirilməsi</b>									
1.	Əmək bazarında ixtisasız işçilərin peşə təhsilinə cəlb edilməsi (işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsi yolu ilə)	TN	ƏƏSMN	2022–2026	Peşə təhsilində qısamüddətli təlimlərə cəlb edilmiş şəxs sayı: 650 nəfər	Peşə təhsilində təlimlərin təşkil	Dövrün sonuna 4000 nəfərin peşə təhsilində qısamüddətli təlimlərə cəlb	Əmək bazarında ixtisasız işçilərin sayının azalması	
2.	Qeyri-formal və informel üsullarla əldə olunmuş və tanınması nəzərdə tutulan kvalifikasiyaların sayının artırılması	TN	ƏƏSMN, GF	2022–2026	Tanınmış kvalifikasiyaların sayı: 5 kvalifikasiya	Kvalifikasiyaların sayının müəyyən olunması və tətbiqi	Qeyri-formal və informel üsullarla əldə olunmuş və tanınması nəzərdə tutulan kvalifikasiyaların sayının 35 vahid artması; Əməkqabiliyyətli əhəlinin sayında qeyri-formal təhsilə cəlb olunanların xüsusi çəkisi üzrə müsbət dinamikaya nail olunması		
3.	Ali təhsil müəssisələri ilə əməkdaşlıqda yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına hədəflənən peşəkar inkişaf proqramlarının təşkili	TN	MN	2022–2026		Peşəkar inkişaf proqramlarına cəlb edilmiş şəxslərin sayı: 1000 nəfər	4000 nəfər əlavə şəxsin peşəkar inkişaf proqramlarında iştirakının təmini	Ölkədə insan kapitalının inkişafına dəstəyin artması	
<b>3.1.7. Fəaliyyət istiqaməti: Erken yaşlardan rəqəmsal səriştələrin artırılması, İKT-nin təhsildə tətbiqi və distant təhsil imkanlarının genişləndirilməsi</b>									
1.	Müəllim heyətinin və idarəetmə heyətinin rəqəmsal bacarıqlarının inkişafı üzrə təlimlərin təşkili	TN	MN	2022–2026		Təlimdən keçmiş müəllim və idarəetmə heyətinin sayı: 2000 nəfər	Dövrün sonuna 10000 nəfər müəllim və idarəetmə heyətə təlimin təşkili	Təlim keçmiş müəllim və inzibati heyətin rəqəmsal bacarıq üzrə göstəricilərinin yaxşılaşması	
2.	Təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompüter və digər zəruri rəqəmsal avadanlıqla təminatının yaxşılaşdırılması	TN	MN	2022–2026	Şagird-kompüter nisbəti: 36 şagirdə 1 kompüter	Təchiz olunmuş kompüter sayı: 40000	Müvafiq göstəricinin ilbəil azaldılaraq dövrün sonuna 6 şagirdə 1 kompüter nisbətinə çatması	Dövrün sonuna təhsil müəssisələrinin cəmi 200000 kompüterlə təchiz olunması	
3.	Təhsilverənlər, təhsilalanlar və valideynlər üçün maarifləndirmə xarakterli resursların yaradılması, rəqəmsal məzmunun (elektron tədris resurslarının) tətbiqinin əhatə dairəsinin genişləndirilməsi	TN		2022–2026	Elektron resursların sayı: 13000 e-resurs	Elektron tədris resurslarının tətbiqi	Elektron tədris resurslarının tətbiqində müsbət dinamikaya nail olunması	Dövrün sonuna elektron resursların sayının 40000-ə çatması	
4.	Bütün təhsil pillələri üzrə informasiya sistemlərinin və elektron xidmətlərin təkmilləşdirilməsi	TN	MN, VXSİDA	2022–2026	Müxtəlif təhsil pillələri və ümumi idarəetmə üzrə 18 informasiya sistemi və elektron xidmətlər yaradılmışdır	Təkmil informasiya sistemlərinin və elektron xidmətlərin tətbiqi	Müxtəlif təhsil pillələri və ümumi idarəetmə üzrə əlavə 8 informasiya sistemi və elektron xidmətlərin yaradılması	Dövrün sonuna müxtəlif təhsil pillələri və ümumi idarəetmə üzrə 26 informasiya sistemi və elektron xidmətlərin istifadəyə verilməsi	
<b>3.1.8. Fəaliyyət istiqaməti: Tibb təhsilinin gücləndirilməsi və ömürboyu öyrənmənin (life long learning) tətbiqi</b>									
1.	İlkin səhiyyə xidməti müəssisələrinin heyəti üçün bilik və bacarıqların artırılması məqsədilə təlimlərin keçirilməsi	SN	İTSDA	2022–2026	İlkin səhiyyə xidməti müəssisələrinin heyətinin 50%-i təlimlərdən keçmişdir. Ailə həkimləri üçün 1 yeni e-kurs yaradılmışdır	Müvafiq təlimlərin hazırlanması və tətbiqi	Müvafiq kontingentin sayının hər il 5% bəndi artması; Ailə həkimləri üçün hər il 1 yeni e-kursun təşkil edilməsi		
2.	Ali və orta tibb təhsili müəssisələrinin arasında əməkdaşlığın gücləndirilməsi, müasir elektron vasitələrdən də istifadə etməklə təcrübə mübadiləsinin aparılması, birgə tədris və elmi fəaliyyətin həyata keçirilməsi	SN		2022–2026	15 birgə elmi-praktiki tədbir keçirilmişdir	Ali və orta tibb təhsili müəssisələrinin arasında əməkdaşlığın güclənməsinə dair tədbirlərin həyata keçirilməsi	Birgə elmi-praktiki tədbirlərin sayının hər il 2 vahid artması		
3.	Tibb təhsili alanlar və tibbi xidmət göstərən heyət üçün zəngin fiziki və elektron kitabxana resurslarına əlçatanlığın təmin olunması, müasir tibbi kitab, jurnal və protokollarla kitabxana resurslarının zənginləşdirilməsi	SN		2022–2026	Ümumi kitabxana fondu: 1134000 nəşr	Tibbə dair fiziki və elektron kitabxana resurslarının yaradılması	Tibbə dair fiziki və elektron kitabxana resurslarının yaradılmasında müsbət dinamikanın formalaşması	Dövrün sonuna ümumi kitabxana fondunun 1200000 nəşrə çatması	
4.	Tibb və sağlamlıq sahəsi üzrə beynəlxalq elmi-praktiki tədbirlərin Azərbaycanada keçirilməsinə dəstək göstərilməsi	SN		2022–2026		Müvafiq sahədə elmi-praktiki tədbirlərin Azərbaycanada keçirilməsi	Hər il ən azı 2 beynəlxalq tədbir elmi-metodiki və təşkilati dəstəyini göstərilməsi	Dövrün sonuna 10 beynəlxalq tədbir elmi-metodiki və təşkilati dəstəyini göstərilməsi	
<b>3.1.9. Fəaliyyət istiqaməti: Dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması</b>									
1.	Peşəkar, səmərəli və yeniliklərə açıq dövlət qulluğu sisteminin formalaşdırılması üçün "Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi"nin layihəsinin təsdiq üçün təqdim olunması	DİM	aidiyyəti qurumlar	2022–2023		"Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi"nin qəbul üçün təqdim	"Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi"nin qəbulu		
2.	Dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi (Yüksəliş proqramından istifadə daxil olmaqla) istiqamətində təşəbbüs göstərmək	DİM	aidiyyəti qurumlar	2022–2026		Müvafiq sahədə təşəbbüslərin həyata keçirilməsi	Dövlət qulluğuna cəlb olunan şəxslərin sayının hər il 5% artması		
3.	Dövlət qulluğunda sertifikatıya sisteminin təkmilləşdirilməsi	DİM	aidiyyəti qurumlar	2022–2026		Təkmil sertifikatıya sisteminin tətbiqi	Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının davamlı təkmilləşdirilməsi	Müasir bilik və bacarıqlara əsaslanan yeni sertifikatıya sisteminin inkişaf etməsi	



4.	İqtisadi idarəetmədə müasir korporativ idarəetmə prinsiplərinin tətbiqinin genişləndirilməsi	AİH	aidiyyəti qurumlar	2022–2026		Müasir korporativ idarəetməyə tam keçid	Dövrün sonuna AİH-in idarəetməsinə verilmiş dövlət müəssisələrinin hamısında korporativ idarəetmə prinsiplərinin 100% tətbiqi	Müvafiq müəssisələrin fəaliyyətində səmərəlilik əmsalının yüksəlməsi		
<b>MƏQSƏD 3.2: YARADICI VƏ İNNOVATİV CƏMİYYƏT</b>										
<b>3.2.1. Fəaliyyət istiqaməti: İnnovasiya ekosisteminin inkişafı</b>										
1.	"Abşeron vadisi" innovasiya klasterinin yaradılması	RİNN	İN	2022–2026		Abşeron vadisinin yerləşməyi yerin müəyyən edilməsi	Abşeron vadisinin hüquqi çərçivəsinin formalaşdırılması və infrastrukturunun yaradılması	Abşeron vadisində fəaliyyət göstərən startapların sayı: 100 Startaplar tərəfindən cəlb edilən maliyyələşmə: 5 mln USD	Abşeron vadisində fəaliyyət göstərən startapların sayı: yeni 150 Startaplar tərəfindən cəlb edilən maliyyələşmə: 7 mln USD	Abşeron vadisində fəaliyyət göstərən startapların sayı: yeni 300 startap Startaplar tərəfindən cəlb edilən maliyyələşmə: 13 mln USD
2.	Vençur fəaliyyəti və kraudfandinq maliyyələşməsi istiqamətində normativ hüquqi çərçivənin yaradılması	RİNN	İN, VXSİDA	2022–2023		Müvafiq normativ hüquqi aktların hazırlanması	Müvafiq normativ hüquqi aktların qəbulu			
3.	"Texnoloji diaspor"un əhatə dairəsinin genişləndirilməsi	RİNN	DİDK, VXSİDA	2022–2026		İnnovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəyə cəlbinə dair tədbirlərin həyata keçirilməsi	Dünyanın aparıcı texnoloji mərkəzlərində çalışan azərbaycanlıları Abşeron vadisinə təcrübə mübadiləsinə, tədqiqatlar, onların yaradıcıları texnoloji şirkətlər isə Abşeron vadisinə rezident kimi cəlb edilməsi	Xaricdə innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmizlə əlaqəsinin daha da möhkəmlənməsi		
4.	Əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması	ƏMA	AMEA, TN	2022–2026	Yaradıcı sənayenin ÜDM-də payı: 5,3%			Hər il ən azı 1 əqli mülkiyyət obyektinin beynəlxalq səviyyədə qeydiyyata alınması üçün Patent üzrə qeydiyyat prosedurları ilə bağlı müddətlərin azaldılması; Beynəlxalq sistemlərə inteqrasiya və əlçatanlığın artırılması	Yaradıcı sənayenin, o cümlədən müəlliflik hüququna əsaslanan sahələrin ÜDM-də xüsusi çəkisinin davamlı artması	
5.	Effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması	ƏMA	AMEA, TN, RİNN, İN	2022–2026		Müvafiq sahədə təkliflərin hazırlanması və icrası				
6.	Patent məlumatlarının beynəlxalq göstəriciləri əsasında ölkənin texnoloji profilinin (patent landşaftının) və tədqiqat istiqamətlərinin müəyyən edilməsi və texnologiya inkişaf səviyyəsinin qiymətləndirilməsi	ƏMA	AMEA, TN	2022–2026			Beynəlxalq elm mərkəzləri və xarici tədqiqatçılarla aparılan birgə elmi layihələrin sayının hər il artması; Xaricdən maliyyələşdirilən elmi tədqiqatların sayının hər il artması	Dünyanın aparıcı ölkələri ilə texnoloji inkişaf məsafəsinin azalması		
7.	Rəhbər kadrların inkişafı üçün Rəqəmsal akademiyanın yaradılması	RİNN	TN, ƏŞSMN, İN, VXSİDA	2022–2026		Rəqəmsal bilik və bacarıqların inkişaf etdirəcək təhsil və təlim proqramlarının həyata keçirilməsi	Rəqəmsal akademiyanın fəaliyyət göstərməsi			
8.	Xarici istedadların ölkəyə cəlbini üçün mexanizmlərin (sədləşdirilmiş viza rejiminin və s.) yaradılması	İN	XİN, DMX, RİNN, VXSİDA	2022–2023		Təkmilləşdirilmiş mexanizmlərin tətbiqi	Hər il 1 xarici startapın ölkəyə daxil olması			Dövrün sonuna startapların inkişafı üçün istedad ehtiyatının artması və infrastrukturunun inkişafı
9.	Startapların inkişafı üçün zəruri İKT infrastrukturunun gücləndirilməsi və istedad ehtiyatlarının yaradılması, o cümlədən vençur maliyyələşmə mexanizmlərinin formalaşdırılması	RİNN	İN, VXSİDA, ƏMA	2022–2026		Təkmilləşdirilmiş İKT infrastrukturunun tətbiqi	Dövlət Özəl Sektor Tərəfdaşlığı çərçivəsində Abşeron vadisi, özəl sektor və universitetlərdə inkubasiya və akselerasiya proqramının tətbiqinin genişləndirilməsi			
<b>3.2.2. Fəaliyyət istiqaməti: İnnovasiyaların dəstəklənməsi və stimullaşdırılması</b>										
1.	İnnovativ layihələrə – startaplara, biznes inkubatorlara, klasterlərə və s. dövlət dəstəyi mexanizmlərinin inkişaf etdirilməsi	İN	RİNN, VXSİDA, aidyyəti qurumlar	2022–2026	2021-ci ildə 27 startap şəhadətnaməsi verilmişdir. 2021-ci ildən təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə başlanılmış və 15 layihə maliyyələşdirilmişdir	Təkmilləşdirilmiş dövlət dəstəyi mexanizminin tətbiqi	Hər il 20 startap şəhadətnaməsinin verilməsi; Hər il 30 layihənin maliyyələşməsi			Özəl sektor tərəfindən innovativ layihələrin sayının və əhatə dairəsinin artması
2.	İnnovasiyaların özəl və dövlət sektoru tərəfindən tətbiqinə görə subsidiya mexanizminin yaradılması və subsidiyaların verilməsi, o cümlədən vençur maliyyələşmə mexanizmlərinin formalaşdırılması	RİNN	İN, VXSİDA, ƏMA, aidyyəti qurumlar	2022–2023		Subsidiya siyasətinin hazırlanması və tətbiq edilməsi	Effektiv subsidiya mexanizminin inkişaf etməsi			
3.	Özəl sektor tərəfindən İKT infrastruktur layihələrinə investisiya qoyuluşunun təşviqi, o cümlədən İKT sahəsində miqrasiya, sosial sığorta, gömrük rüsumları və vergilər üzrə güzəştlərin tətbiqinin nəzərdən keçirilməsi	RİNN	İN	2022–2026		Müvafiq sahədə təşviqat tədbirlərinin həyata keçirilməsi və zəruri stimulların tətbiqi	Dövlət Özəl Sektor Tərəfdaşlığı (PPP) çərçivəsində infrastruktur layihələrinə investisiya qoyuluşunda iştirak edən özəl sektor subyektlərinin xüsusi çəkisinin artması üzrə müsbət dinamikaya nail olunması	İKT infrastrukturunun inkişafı və bu sahədə özəl investisiyaların xüsusi çəkisinin artması		
4.	"Elm-sənaye klasteri 4.0"-nin formalaşdırılması	İN	RİNN	2022–2026		"Elm-sənaye klasteri 4.0"-nə dair inkişaf və maarifləndirici tədbirlərin sayının hər il 10 vahid artması	Sözügədən tədbirlərdə iştirak səviyyəsinin hər il 15% artması			Müasir elm-tutumlu, yüksək texnologiyalı istehsalatın iqtisadi göstəricilərdə xüsusi çəkisinin artması
5.	Emal sənayesi sahəsində yeni texnoloji məhsulların yaradılması və ya mövcud məhsulların təkmilləşdirilməsi üçün elmi tədqiqat mərkəzlərinin və mühəndislik sahəsinin inkişafının dəstəklənməsi (grantlar, birgə maliyyələşmə)	RİNN	İN, AMEA, ƏMA	2022–2026		Özəl sektorun ETTKİ istiqamətində investisiyaların təşviqi, o cümlədən miqrasiya, sosial sığorta, gömrük rüsumları və vergilər üzrə güzəştlərin tətbiqi imkanların artırılması və müvafiq mexanizmlər yaradılması	ETTKİ istiqamətində investisiya qoyuluşunda iştirak edən özəl sektor subyektlərinin sayının artması üzrə müsbət dinamikaya nail olunması	ETTKİ-yə cəlb olunan korporativ investisiya-ların ÜDM-də payının 0,1% artması		
6.	"Abşeron vadisi" çərçivəsində aqrotexnologiyası üzrə ixtisaslaşmış innovasiya mərkəzinin yaradılması	KTN	RİNN, İN	2022–2026		Təkliflər layihəsinin hazırlanması	İnnovasiya Mərkəzinin fəaliyyət göstərməsi			

7.	"Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının təsdiq edilməsi	RINN	aidiyyəti qurumlar	2022–2023		"Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının layihəsinin təsdiq üçün təqdimi	"Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının təsdiqi; ictimai nəqliyyat üçün "Mobillik Xidmət kimi (MaaS)" təcrübəsinin tətbiqi	
<b>3.2.3. Fəaliyyət istiqaməti: İqtisadiyyatın müxtəlif sahələrində innovasiyaların tətbiqi imkanlarının genişləndirilməsi</b>								
1.	Nəqliyyat əməliyyatlarının 24/7 formatında sürətli həyata keçirilməsi məqsədilə dövlət tərəfindən yaradılacaq rəqəmsal platformaya inteqrasiya (rəqəmsal gömrük, hesablaşma, saxlama)	RINN	İN, VXSİDA, DGK	2022–2026		"AYNA" informasiya sisteminin və Elektron Transzit Portalının müxtəlif modulunun digər müvafiq qurumların operatoru olduqları dövlət informasiya sistemləri ilə inteqrasiyası	"AYNA" informasiya sisteminin istifadəyə verilən modulunun genişləndirilməsi və sayının artması	
2.	Nəqliyyat və logistika sahəsi üzrə effektivliyin və proqnozlaşdırma keyfiyyətinin artırılması, həmçinin axınların "ağıllı" idarə edilməsi məqsədilə sahənin tam rəqəmsallaşmasına (infrastruktur və proqram təminatı, o cümlədən IoT, M2M, AI) subsidiya və güzəştli kreditlərin ayrılması	RINN	İN, MN, DGK	2022–2026		Müvafiq subsidiya və güzəştli kredit siyasətinin hazırlanması və tətbiqi	Nəqliyyat və logistika sahəsi üzrə axınların "ağıllı" idarə edilməsi sisteminin tam tətbiqi	Nəqliyyat və logistika sahəsinin rəqəmsallaşması
3.	Elektron ticarət üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi (mənəvlərin aradan qaldırılması) və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi	İN	RINN, ƏN, DGK, MB	2022–2026		Elektron ticarət üzrə təkmil qanunvericilik bazasının tətbiqi	Elektron ticarətin həcmi və istifadəçilərinin sayının artması	Elektron ticarətin cəmi ticarət əməliyyatlarında xüsusi çəkisinin artması
4.	Elektron ticarətin genişlənməsi üçün zəruri infrastrukturun yaradılması və bu sahədə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi	RINN	MB, VXSİDA, İN	2022–2026		Təhlükəsizlik əməliyyatları üzrə qaydaların qəbul olunması; Data məlumatların qorunması üçün mexanizmlərin yaradılması		
5.	Bizneslərarası (B2B) əməliyyatların (o cümlədən tenderlər, daşınmaz əmlak və s.) onlayn platformalara keçməsinin təşviqi	İN	RINN, MB, VXSİDA	2022–2026		Müvafiq sahələrdə elektron platformanın tətbiqi	Onlayn platforma üzərindən keçirilən bizneslərarası (B2B) əməliyyatların həcmi hər il 15% artması	
6.	Müasir identifikasiya alətlərinin (rəqəmsal imzalar, ID, "ağıllı müqavilə"lər, elektron sənədlər və s.) tətbiqinin təşviqi	RINN	İN, VXSİDA, MB	2022–2026		Ölkələrarası elektron imzaların qarşılıqlı tanınması və əsas ticarət partnyorları ilə elektron sənəd mübadiləsi üzrə təkliflərin hazırlanması	Ölkələrarası elektron sənəd mübadiləsində iştirak edən əsas ticarət subyektlərinin sayının hər il 10% artması	
7.	Dövlət-özal sektor tərəfdaşlığı çərçivəsində telekommunikasiya operatorları ilə birgə kommunikasiya şəbəkələrinin inkişaf etdirilməsi	RINN		2022–2026		Telekommunikasiya operatorları ilə birgə kommunikasiya şəbəkələrinin inkişafına dair tədbirlərin həyata keçirilməsi	Dövlət-özal sektor tərəfdaşlığı çərçivəsində telekommunikasiya operatorları ilə birgə kommunikasiya şəbəkələrinin inkişafında müsbət dinamika nail olunması	Telekommunikasiya xidmətlərində özal sektorun xüsusi çəkisinin artması
8.	KOB-ların böyük beynəlxalq platformalarla (Amazon, AliExpress və s.) əməkdaşlığının qurulmasının və inteqrasiyasının dəstəklənməsi	İN	RINN, MB	2022–2026		Müvafiq platformalarla əməkdaşlığının qurulmasına dair tədbirlərin həyata keçirilməsi	KOB-ların böyük beynəlxalq platformalarla inteqrasiyası sahəsində müsbət dinamika nail olunması	KOB-ların böyük beynəlxalq platformalarla inteqrasiyasının təmin edilməsi
9.	İKT-nin inkişafı üçün standartların formalaşdırılması, o cümlədən bulud texnologiyaları, API, əşyaların interneti, böyük məlumatlar və digər sahələrdə siyasət və standartların hazırlanması	RINN	VXSİDA, İN	2022–2023		Müvafiq qaydaların hazırlanması	Müvafiq qaydaların tətbiqi	
10.	Dövlət sifarişi ilə hazırlanan müdafiə sənayesi təyinatlı orta və yüksək texnoloji məhsulların və ya məhsul hissələrinin yerli özal iqtisadi subyektlər tərəfindən istehsalına və yüksəkixtisaslı yerli kadrların formalaşmasına imkan yaradan layihələrin həyata keçirilməsi	MSN	MSN, DSX, RINN, İN	2022–2026		Müvafiq layihə təkliflərinin həyata keçirilməsi	Müdafiə sənayesi təyinatlı orta və yüksək texnoloji məhsulların və ya məhsul hissələrinin istehsalında özal sektorun xüsusi çəkisinin hər il artması	Müdafiə sənayesi təyinatlı orta və yüksək texnoloji istehsalın artması
<b>3.2.4. Fəaliyyət istiqaməti: Mədəni və yaradıcı cəmiyyətin inkişafının təşviqi</b>								
1.	Mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi	MdN	aidiyyəti qurumlar	2022–2026		Mədəniyyət və Yaradıcılıq sahələrində bacarıqların inkişafına dair tədbirlərin həyata keçirilməsi	Maarifləndirmə sahəsində hər il 1 Qrant Proqramının icrası; Hər il mədəniyyət sahəsində məlumatların artırılmasına yönəlməli 2 yeni layihənin icrası	Cəmiyyətdə yaradıcı bacarıqların inkişaf etməsi
2.	Mədəniyyət və yaradıcılıq sahəsində media platformalarının yaradılması və fəaliyyətinin təmini	MdN	aidiyyəti qurumlar	2022–2026		Mədəniyyət sahəsində media platformalarının fəaliyyət göstərməsi	Media platformaları üzrə məlumatların çatdırılma auditoriyanın hər il 10% artması; "E-culture" Azərbaycan mədəniyyətinin rəqəmsallaşması layihəsi çərçivəsində hər il yazılı və media məlumatların ümumi həcmi artması üzrə müsbət dinamika nail olunması; Platforma çərçivəsində özal təkliflərlə hər il 2 yeni layihənin icrası	Azərbaycanda yaradıcı sahələrin inkişafı
3.	Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi	MdN	ƏMA, aididyyəti qurumlar	2022–2026		Mədəniyyətin və yaradıcılıq sahələrinin inkişafına dair təkliflərin həyata keçirilməsi	Strateji ölkələrdə Azərbaycanın yaradıcı mədəniyyətinə dair hər il 5 yeni tədbirin keçirilməsi; Dövrün sonunda xaricdə yerləşən aparıcı muzey və kitabxanalarda 10 yeni güşənin yaradılması; Layihənin həyata keçirilməsi; Hər il 1 yeni yüksək keyfiyyətli filmın yaradılması; Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçiriləcək forumlarda hər il tərəfdaş sayının artım tempinin təmin olunması; Dövrün sonundakı 5 strateji ölkədə mədəni mərkəzlərin açılması	
<b>3.2.5. Fəaliyyət istiqaməti: Dövlət xidmətlərinə əlçatanlığın genişləndirilməsi üçün innovasiyaların tətbiqi</b>								

1.	Dövlət xidmətlərinin sadələşdirilməsi və özəl sektorla mümkün qədər inteqrasiya olunmuş şəkildə göstərilməsi üçün rəqəmsal platformanın (məlumatların saxlanması, mübadiləsi və idarə edilməsi üzrə milli sistem) yaradılması	RİNN, VXSİDA	MB, İN	2022–2026	Hər il "ASAN indeks" çərçivəsində 40-dən çox yeni və mərkəzi icra hakimiyyəti orqanlarının 600-dən çox xidməti qiymətləndirilir	Dövlət xidmətlərinin özəl sektora tam rəqəmsal platformada təqdim edilməsi üçün təkliflərin hazırlanması və həyata keçirilməsi	Dövrün sonuna qurumlar tərəfindən dövlət xidmətlərinin vətəndaşlara və biznes subyektlərinə sadələşmiş və rahat formada göstərilməsinin təmin edilməsi			
2.	Rəqəmsal transformasiya konsepsiyasının hazırlanmasının yekunlaşdırılması və təsdiq üçün təqdim edilməsi	RİNN	İN, VXSİDA	2022–2023		Rəqəmsal transformasiya konsepsiyasının layihəsinin hazırlanması	Rəqəmsal transformasiya konsepsiyasının təsdiq edilməsi			
3.	Bütün dövlət xidmətlərinin (G2C, G2B, G2G) illər üzrə rəqəmsal mühitə keçirilməsi ilə bağlı prioritet istiqamətlərin müəyyən edilməsi və onların onlayn formada təşkil olunmasının əlaqələndirilməsi	RİNN, VXSİDA	aidiyyəti qurumlar	2022–2026	Elektron hökumət portalında müxtəlif dövlət qurumları tərəfindən 400-dən çox elektron xidmət təqdim edilir. Portalın 1,3 mlndən çox istifadəçisi var. 40 dövlət qurumu sistemə inteqrasiya olunub	Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidin sürətləndirilməsi üzrə tədbirlərin icrası	Dövlət informasiya sistemləri ehtiyatlarının effektiv və çevik tənzimlənməsi ilə bağlı mexanizmlərin formalaşması; Dövlət qurumları tərəfindən göstərilən xidmətlərin müəyyən edilmiş prioritetə uyğun olaraq rəqəmsallaşması, istifadə rahatlığının artırılması və proaktiv xidmətlərin təmini			
4.	Kommunal xidmətlərin elektron platforma üzərindən təqdim istiqamətində tədbirlərin görülməsi	EN, VXSİDA	"Azərsu" ASC, aidiyyəti qurumlar	2022–2023			Dövrün sonuna kommunal xidmətlərin vahid informasiya sisteminin tamamlanması			

**MƏQSƏD 3.3: VƏTƏNDAŞLARIN SAĞLAM HƏYAT TƏRZİ**

<b>3.3.1. Fəaliyyət istiqaməti: Reproduktiv sağlamlığın təmin edilməsi</b>									
1.	Ailə həkimləri institutunun potensialının artırılması, ailə həkimlərinin antenatal xidmətə fəal cəlb olunması	SN	İTSDA	2022–2026	2200 ailə həkimli	Həkimlərin 10%-nin antenatal xidmətə cəlb olunması	Antenatal xidmətə cəlb olunan həkimlərin xüsusi çəkisinin hər il 10% bəndi artması	Ailə həkimləri institutunun inkişaf etməsi	
2.	Hamilə qadınlara, yenidövləmlərə, xüsusən azçəkili körpələrə zəruri tibbi xidmət göstərilməsi üçün kadrların inkişaf etdirilməsi, infrastrukturun müasirləşdirilməsi və tibbi təchizat sisteminin gücləndirilməsi	SN	İTSDA	2022–2026	Ana ölümü (hər 100000 nəfər diri doğulan uşaqların sayına nisbətli): 15,8 (2020-ci il) Körpə ölümü (hər 1000 nəfər diri doğulanların ümumi sayına nisbətli): 9,8 (2020-ci il)	Müvafiq sahədə tədbirlərin həyata keçirilməsi	Ana ölümü və körpə ölümü üzrə müvafiq göstəricilərin hər il azalması dinamikasına nail olunması	Ana ölümü üzrə müvafiq göstəricinin dövrün sonuna 12,9-a azalması Körpə ölümü üzrə müvafiq göstəricinin dövrün sonuna 9,3-ə azalması	
3.	Hamilə qadınların maarifləndirilməsi üçün müxtəlif interaktiv internet sahifələrinin və mobil aplikasiyaların yaradılması	SN	İTSDA	2022–2026	E-forumda iştirakçı sayı: 50 iştirakçı mobil tətbiqlər üzrə yükləmə sayı: 300 yükləmə	İnteraktiv internet sahifələrinin və mobil aplikasiyaların tətbiqi	E-forumda iştirakçı sayının dövrün sonuna 150-ə çatması Mobil tətbiqlər üzrə yükləmə sayının hər il əlavə 200 vahid artması		
4.	Fertil yaşlı əhali arasında ailə planlaşdırılması və kontrasepsiya haqqında maarifləndirmə işinin aparılması	SN	İTSDA	2022–2026	Məlumatlılıq səviyyəsi: 70%	Maarifləndirmə sahəsində tədbirlərin həyata keçirilməsi	Məlumatlılıq səviyyəsinin hər il əlavə 5% bəndi artması		

<b>3.3.2. Fəaliyyət istiqaməti: Uşaqların sağlamlıq böyüməsinin təmin edilməsi</b>									
1.	Uşaqlara göstərilən tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin yaxşılaşdırılması üçün ixtisaslaşmış tibb mərkəzlərinin və ya tibb bölmələrinin kadr potensialının, infrastruktur imkanlarının və tibbi təchizat sisteminin gücləndirilməsi	SN	İTSDA	2022–2026	Uşaq ölümü (5 yaşadək uşaqlar), (hər 1000 nəfər diri doğulanların ümumi sayına nisbətli): 11,1 (2020-ci il)	Uşaq ölümü üzrə müvafiq göstərici: 11	Uşaq ölümü üzrə müvafiq göstəricinin hər il 0,1 vahid azaldılaraq dövrün sonuna 10,5-ə düşməsi	Uşaqların sağlamlıq səviyyəsinin artması və uşaqlar arasında yoluxucu xəstəliklərin azalması	
2.	Uşaqların yoluxucu xəstəliklərə qarşı planlı peyvəndlənməsinin həyata keçirilməsi üçün kadr potensialının gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və tibbi təchizatın yaxşılaşdırılması	SN	İTSDA	2022–2026	Uşaqların 87%-i peyvəndlərlə əhatə olunmuşdur	Peyvəndlərlə əhatəliyin artırılması üçün tədbirlərin həyata keçirilməsi	Dövrün sonuna uşaqların 95%-nin peyvəndlərlə əhatə olunması		
3.	Rəqəmsal texnologiyalardan (mobil aplikasiyalar, video-zəng və s.) istifadə etməklə uşaqların peyvəndlənməsinə dair valideynlər arasında mütəmadi maarifləndirmə işlərinin görülməsi	SN	İTSDA	2022–2026		Mobil tətbiqlərin yaradılması və tətbiq edilməsi	Mobil tətbiqlərin yüklənmə sayının hər il 10% artması və valideyn məmnunluğu səviyyəsinin dövrün sonuna 90%-ə çatması		

<b>3.3.3. Fəaliyyət istiqaməti: Uşaqların sağlamlıq həyat tərzinin və sağlamlıq qidalanmasının təşviqi</b>										
1.	Uşaqların sağlamlıq böyüməsi üçün həkim və qida mütəxəssisinin məsləhətləri olan mobil aplikasiyaların və ya müxtəlif interaktiv internet sahifələrinin yaradılması	SN	İTSDA	2022–2026		200 yükləmə 1000 baxış	400 yükləmə 2000 baxış	600 yükləmə 3000 baxış	800 yükləmə 4000 baxış	1000 yükləmə 5000 baxış
2.	Məktəblərdə sağlamlıq həyat tərzini və sağlamlıq qidalanmasını təşviq etmək üçün kadr potensialının gücləndirilməsi və infrastrukturun yaradılması	SN	TN, İTSDA	2022–2026		50 məktəb müəlliminin kursa cəlb olunması	Kursu cəlb edilmiş məktəb müəllimlərinin sayının hər il əlavə 50 nəfər artması			

<b>3.3.4. Fəaliyyət istiqaməti: Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi</b>										
1.	Rəqəmsal texnologiyalardan istifadə etməklə psixoloqların uşaqlarla görüşlərinin keçirilməsi, psixoloji dəstəyə ehtiyacı olan uşaqlar üçün xüsusi mütaliqə proqramlarının hazırlanması	SN	İTSDA	2022–2026		Teletəbabət platformasının yaradılması və psixoloqlar arasında təşviqi	Psixoloqun uşaqlarla işinin 10%-nin rəqəmsal texnologiyalarla həyata keçməsi	Dövrün sonuna psixoloqun uşaqlarla işinin 20%-nin rəqəmsal texnologiyalarla aparılması		

2.	Ağır və xroniki psixi pozuntusu olan uşaq və yeniyetmələrin müalicəsi üçün tibbi mərkəzlərin kadr potensialının gücləndirilməsi, infrastruktur imkanlarının genişləndirilməsi və tibbi təchizat sisteminin yaxşılaşdırılması	SN	İTSDA	2022–2026	Uşaq psixiatriya müəssisələri üzrə çarpay/günlərin sayı: 25390 çarpay/gün	3% azalma	6% azalma	9% azalma	12% azalma	15% azalma
<b>3.3.5. Fəaliyyət istiqaməti: Tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artması</b>										
1.	Əhali arasında öz sağlamlığının qorunması, xəstəliklərin erkən əlamətlərinə dair rəqəmsal texnologiyalar tətbiq etməklə maarifləndirici mobil tətbiqlərin və interaktiv internet sahifələrinin yaradılması	SN		2022–2026	8 mobil tətbiq	9 mobil tətbiq	11 mobil tətbiq	12 mobil tətbiq	13 mobil tətbiq	14 mobil tətbiq
2.	Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması məqsədilə skrininqlər aparılması	İTSDA	SN	2022–2026	Onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması: 39,4%	Onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması: 40%	Onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması: 41%	Onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması: 42,5%	Onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması: 43,5%	Onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması: 45%
3.	Tibbi xidmətlərin keyfiyyət standartları sisteminin işlənilib hazırlanması, kliniki protokolların yenilənməsi, tibb müəssisələrinin heyəti üçün bilik və bacarıqların artırılması məqsədilə təlimlər keçirilməsi	SN	İTSDA	2022–2026	91 kliniki protokol mövcuddur	Tibbi xidmətlər üzrə keyfiyyət standartlarının tətbiq edilməsi	Tibb müəssisələrinin 15%-nin akkreditasiyadan keçməsi			
4.	Ölkədə dərman və tibbi preparatlar istehsalının təşkilinə dəstək verilməsi, onların keyfiyyətinin yoxlanılması və müvafiq qeydiyyat sənədinin təqdim olunması	SN	İN	2022–2026	Ölkədə 33 adda dərman preparatı istehsal olunur	Ölkədə dərman və tibbi preparat istehsalına dair zəruri dəstəyin göstərilməsi	Ölkədə hər il 4 adda yeni dərman preparatının istehsalı			Tibbi sənayenin məhsul buraxılışının artması
5.	İlkin səhiyyə xidməti mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi və diaqnostika imkanlarının genişləndirilməsi	İTSDA		2022–2026	Əhalinin ilkin səhiyyə xidməti müəssisələrinə müraciətləri: adambaşına 3,8 (2020-ci il)	Müvafiq sahədə tədbirlərin həyata keçirilməsi	Əhalinin ilkin səhiyyə xidməti müəssisələrinə adambaşına düşən müraciətlərinin sayının dövrün sonunda 4,2-ə çatması			
<b>3.3.6. Fəaliyyət istiqaməti: Tibbi xidmətlərin tənzimlənməsi və dayanıqlı maliyyələşməsinin təmin olunması</b>										
1.	İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin çeşidinin genişləndirilməsi	İTSDA	SN	2022–2026	2550 xidmət	Müvafiq tibbi xidmətlərin siyahısının hazırlanması və tətbiqi	İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin sayının dövrün sonuna 2800-ə çatması			
2.	Səhiyyə sistemində tənzimləmə və idarəetmə funksiyalarının dəqiqləşdirilməsi	SN	aidiyyəti qurumlar	2022–2023		Tənzimləmə və idarəetmə funksiyaları üzrə meyarların hazırlanması və tətbiqi	Səhiyyə sistemində tənzimləmə və idarəetmənin yaxşılaşması			
<b>3.3.7. Fəaliyyət istiqaməti: Vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi</b>										
1.	Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzində müxtəlif informativ maarifləndirici resursların yaradılması	SN	İTSDA, GİN, TN, AQPDPK, YİH	2022–2026	2 adda maarifləndirici material	3 adda maarifləndirici material və 1 adda e-təlimin həyata keçirilməsi	Dövrün sonuna 10 adda maarifləndirici material və 5 adda e-təlimin tətbiqi			Sağlam həyat tərzinə riayət vətəndaşların sayının artması
2.	Sağlam həyat tərzini dəstəkləyən risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyəti üzrə paylanması, aidiyyəti mobil tətbiqlərin istifadəyə verilməsi	SN	GİN, TN, AQPDPK, AQT, YİH	2022–2026	40 videoçarx və poster	Müvafiq maarifləndirici materiallardan istifadə	Dövrün sonuna videoçarx və poster sayının 50-ə çatması			
3.	Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən shalı üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə)	SN	İTSDA, GİN, AQPDPK, YİH	2022–2026	Böyükətlər arasında 81,9% müntəzəm intensiv fiziki aktivliklə məşğul deyil (2017-ci il)	Böyükətlər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisinin 2% azalması	Böyükətlər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisinin 3% azalması	Böyükətlər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisinin 5% azalması	Böyükətlər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisinin 8% azalması	Böyükətlər arasında müntəzəm intensiv fiziki aktivliklə məşğul olmayanların ümumi göstəricisinin 8% azalması
4.	Əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzini dəstəkləyən risk amilləri ilə bağlı vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi	SN	İTSDA, GİN, AQPDPK, YİH	2022–2026		STEPS sorğusunun hazırlanması və aparılması	Hər il sorğuların keçirilməsi və nəticələrinin geniş kommunikasiyası			Əhalinin səhiyyə xidmətləri üzrə məmnunluğunun artması
5.	Mövcud idman infrastrukturunun müasirləşdirilməsi və ondan istifadə imkanlarının genişləndirilməsi	GİN	TN, YİH	2022–2026	Bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı: 18–19% (2019-cu il)	İdman infrastrukturundan istifadənin genişlənməsinə dair tədbirlərin həyata keçirilməsi	Mövcud idman infrastrukturundan istifadə edənlərin sayının hər il 10% artması			Səhiyyə sağlam həyat tərzini dəstəkləyən məlumatlılığının artması
<b>MILLI PRIORİTET 4. İŞGƏLDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRƏ BÖYÜK QAYIDIS</b>										
Bu Prioritet "Azərbaycan Respublikasının işgəldən azad edilmiş ərazilərinə Böyük Qayidis" Dövlət Programının Tədbirlər Planı çərçivəsində icra ediləcəkdir.										
<b>MILLI PRIORİTET 5. TƏMİZ ƏTRAF MÜHİT VƏ "YAŞIL ARTIM" ÖLKƏSİ</b>										
<b>MƏQSƏD 5.1: YÜKSƏK KEYFİYYƏTLİ EKOLOJİ MÜHİT</b>										
<b>5.1.1. Fəaliyyət istiqaməti: Tullantıların səmərəli idarə olunması</b>										
1.	Tullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi ilə bağlı uçotun təkmilləşdirilməsi, məlumat bazasının və elektron informasiya sisteminin yaradılması	ETSN	İN, SN, İTSDA, VXSİDA, YİH, DSK, "Təmiz Şəhər" ASC	2022–2024		Tullantıların uçotunun təkmilləşdirilməsinə dair tədbirlərin həyata keçirilməsi	Tullantılarla bağlı elektron informasiya sisteminin istifadəyə verilməsi			
2.	Tullantıların idarə edilməsi sahəsində kadr potensialının gücləndirilməsi	TN	ETSN, İN, "Təmiz Şəhər" ASC	2022–2026		Tullantıların idarə edilməsi sahəsində kadr potensialının gücləndirilməsinə dair tədbirlərin həyata keçirilməsi	Tullantıların idarə edilməsinə dair tədris vəsaitlərinin hazırlanması və tədris olunması			Bərk məişət tullantılarının idarə edilməsi sahəsində elmi təminatın və kadr potensialının artması

3.	Regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilməsi idarə olunması sisteminin yaradılması və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi	YİH	ETSN, "Təmiz Şəhər" ASC, SN	2022–2026		Regionlarda bərk məişət tullantılarının idarə olunmasına dair təkliflərin həyata keçirilməsi	Regionlarda bərk məişət tullantılarının idarə olunması üzrə maddi təchizatı yaxşılaşdırılmış mərkəzləşdirilmiş sistemin fəaliyyət göstərməsi	Bölgələrdə bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi			
4.	Təhlükəli tullantı poliqonlarının infrastrukturunun müasirləşdirilməsi və mərkəzləşdirilmiş zərərsizləşdirmə qurğularının tətbiqi	ETSN	İN, KTN, SN, "Təmiz Şəhər" ASC, YİH	2024–2026			Müasir infrastruktur və mərkəzləşdirilmiş zərərsizləşdirmə qurğularının tətbiqi	Təhlükəli tullantıların təbiətə təsirinin müəyyən edilməsi üçün poliqon ərazisində aparılan ekoloji monitorinqlər üzrə müsbət dinamikaya nail olunması			
<b>5.1.2. Fəaliyyət istiqaməti: Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sisteminin təkmilləşdirilməsi</b>											
1.	Hidrometeoroloji müşahidə və erkən xəbərdarlıq sisteminin müasirləşdirilməsi	ETSN	AZAL, ARDNŞ, FHN, "AzMelSu-Təs" ASC, "Azərsu" ASC, RİNN	2022–2026		Hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılma səviyyəsi: Hidroloji: 35% Meteoroloji: 42% Okeanoloji: 44% Aeroloji: 0% Radiometeoroloji: 40%	Müvafiq sahədə müasirləşdirilmiş sistemin tətbiqi	Dövrün sonuna hidrometeoroloji müşahidə şəbəkəsinin avtomatlaşdırılma səviyyəsi: Hidroloji: 58% Meteoroloji: 76% Okeanoloji: 87% Aeroloji: 50% Radiometeoroloji: 80%			
2.	Atmosfer havasının çirklənməsi üzrə avtomatik monitorinq şəbəkəsinin və vahid məlumat bazasının genişləndirilməsi	ETSN	SN, YİH	2022–2026		Atmosfer havasının monitorinqi şəbəkəsinin avtomatlaşdırılma səviyyəsi: 21,7%	Müvafiq sahədə monitorinq şəbəkəsinin tətbiqi	Dövrün sonunda atmosfer havasının monitorinqi şəbəkəsinin avtomatlaşdırılma səviyyəsi: 87%			
<b>5.1.3. Fəaliyyət istiqaməti: Bioloji müxtəlifliyin qorunması, su bioreurslarının artırılması, akvakulturanın inkişafı, fauna və flora növlərinin bərpa edilməsi</b>											
1.	Azərbaycanda yeni növ xüsusi mühafizə rejimli təbiət ərazisinin – ilk geoloji parkın yaradılması	ETSN	İN, DTA, YİH	2024–2026		Geoloji parkların təşviqi, bu sahədə əhalinin maarifləndirilməsi	Geoparkın yaradılması və UNESCO-nun "Geoparklar şəbəkəsi" nə daxil edilməsi				
2.	Zaqatala-Balakən biosfer qoruğunun yaradılması	ETSN	İN, DTA, YİH	2022–2026		Biosfer qoruğunun gələcək idarəetmə planı ilə bağlı tədbirlərin həyata keçirilməsi	Zaqatala-Balakən regionunda bioloji müxtəlifliyin mühafizəsinin yaxşılaşdırılması və regionun sosial-iqtisadi inkişafına töhfə verilməsi				
3.	Reintroduksiya tədbirlərinin həyata keçirilməsi	ETSN		2022–2026	26 baş Avropa bizonu, 265 baş ceyran reintroduksiya edilmişdir	Reintroduksiya üzrə tədbirlər planının həyata keçirilməsi	Hər il 3 baş bizonun və 5 baş ceyranın reintroduksiya edilməsi	Nəsl kəsilmiş təhlükəsi altında olan növlərin tarixi areallarında bərpası			
4.	Azərbaycanın "Qırmızı kitabı"nın III nəşrinin hazırlanması	ETSN	AMEA	2022–2023		Azərbaycanın "Qırmızı kitabı"nın III nəşri ilə bağlı tədqiqatların aparılması	Azərbaycanın "Qırmızı kitabı"nın III nəşrinin çap edilməsi				
5.	Bioloji müxtəlifliyin qorunması məqsədilə əhalinin ekoloji maarifləndirilməsi, kadrların bilik və bacarıqlarının artırılması	ETSN	TN	2022–2026		Ekoloji maarifləndirmə üzrə tədbirlərin həyata keçirilməsi	Hər il maarifləndirmə tədbirlərinin keçirilməsi və 130 mütəxəssisin təlimlərdən keçməsi	Ekoloji maariflənmə və məlumatlılıq səviyyəsinin artması			
6.	Balıq ehtiyatlarının, o cümlədən nadir və nəsl kəsilməkdə olan nərə cinsli və qızılbalıq növlərinin süni yolla artırılması	ETSN	İN, KTN	2022–2026		Balıq ehtiyatlarının artırılmasına dair tədbirlər planının həyata keçirilməsi	Hər il 565000 nərə və 45000 qızılbalıq növlərinin süni yolla artması	Xəzərin su bioreurslarının qorunması və balıqçılığın inkişaf etdirilməsi			
7.	İntensiv sənaye tipli akvakultura təsərrüfatlarının yaradılmasına dəstək	KTN	AQTA, ETSN, İN	2022–2026		İntensiv sənaye tipli akvakultura təsərrüfatlarının yaradılmasına dair ərazilər və onların elektron qeydiyyatı sistemi ilə bağlı təkliflərin hazırlanması	Yeni yaradılan intensiv sənaye tipli akvakultura təsərrüfatlarının sayının hər il orta hesabla 10% artması	Akvakultura subyektlərinin məhsul buraxılışının artması			
<b>5.1.4. Fəaliyyət istiqaməti: Meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi və artırılması</b>											
1.	Məşəbərpa və meşəsalma işlərinin aparılması	ETSN	İN	2022–2026		Ümumi ərazidə yaşıllığın payı: 12%	Dövrün sonuna ümumi ərazidə yaşıllığın payının 12,3%-ə çatması				
2.	Qeyri-meşə fondu torpaqlarında yaşıllıqların artırılması	ETSN	YİH, "Azərsu" ASC, "AzMelSu-Təs" ASC, Bələdiyyələr	2022–2026		Qeyri-meşə fondu torpaqlarında yaşıllıqların sahəsi: 4446 ha	Qeyri-meşə fondu torpaqlarında yaşıllıqların sahəsinin dövrün sonuna 5700 hektara çatması				
<b>5.1.5. Fəaliyyət istiqaməti: Torpaq ehtiyatlarının mühafizəsi və bərpası</b>											
1.	Kollektor-drenaj şəbəkələrinin bərpası, sel və daşqınlara qarşı mübarizə imkanlarının genişləndirilməsi	"AzMelSu-Təs" ASC	KTN, ETSN, FHN	2022–2026		Kollektor-drenaj şəbəkələrinin bərpası: 3443 km; sel və daşqınlara qarşı mübarizə üçün sahibbərkitmə bəndləri: 218,6 km	Kollektor-drenaj şəbəkələrinin bərpası: 160 km; sel və daşqınlara qarşı mübarizə üçün sahibbərkitmə bəndləri: 3 km	Kollektor-drenaj şəbəkələrinin bərpası: 180 km; sel və daşqınlara qarşı mübarizə üçün sahibbərkitmə bəndləri: 2,5 km	Kollektor-drenaj şəbəkələrinin bərpası: 220 km; sel və daşqınlara qarşı mübarizə üçün sahibbərkitmə bəndləri: 3 km	Kollektor-drenaj şəbəkələrinin bərpası: 240 km; sel və daşqınlara qarşı mübarizə üçün sahibbərkitmə bəndləri: 4 km	Kollektor-drenaj şəbəkələrinin bərpası: 240 km; sel və daşqınlara qarşı mübarizə üçün sahibbərkitmə bəndləri: 5 km
2.	Kənd təsərrüfatı torpaqlarının süni intellekt tətbiqi edilməklə idarə olunmasının təkmilləşdirilməsi, mühafizəsi, otlaqlardan planlı istifadə mexanizminin tətbiqi	KTN	İN, ETSN	2022–2026		Aqrar sektorda süni intellekt sisteminin yaradılmasına üzrə pilot layihələrin hazırlanması	Süni intellektdən istifadə etməklə dövrün sonuna 4 rayonda aqrar sektorda sahibkarlıq fəaliyyəti göstərən subyektlərə göstərilən müxtəlif dəstək xidmətlərinin hər il 10% artması	Dövrün sonuna sektoral operativ monitorinq sisteminin və ötürüldü sahələrdən istifadənin səmərəliliyinin artması			
<b>5.1.6. Fəaliyyət istiqaməti: Mineral xammal bazasından səmərəli istifadə</b>											
1.	Mineral xammal resurslarından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, faydalı qazıntı hasilatında müasir texnologiyalardan istifadənin stimullaşdırılması, istismarı bitmiş faydalı qazıntı yataqları ərazilərinin rekultivasiyası	ETSN	İN, KTN, EN, YİH	2022–2026		Müasir texnologiyalardan güzəşli istifadə imkanlarının yaradılmasına dair təkliflər hazırlanması	1920 ha sahədə faydalı qazıntı hasilatında müasir texnologiyadan istifadə və 1042 ha sahədə rekultivasiya işlərinin aparılması				
<b>MƏQSƏD 5.2: "YAŞIL ENERJİ" MƏKANI</b>											
<b>5.2.1. Fəaliyyət istiqaməti: Energetika sektorunda tənzimləyici mühitin təkmilləşdirilməsi və zəruri liberallaşdırmanın aparılması</b>											
1.	Qaz təchizatı sahəsində nəqli, paylanma, satış və elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik baxımından ayrılması	EN	İN, AİH, "Azərenerji" ASC, "Azərişiq" ASC, ARDNŞ	2022–2026		Müvafiq sahədə təkliflər layihəsinin hazırlanması	Elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik baxımından ayrılmasına imkan verən hüquqi və institusional təkliflərin həyata keçirilməsi	Müvafiq fəaliyyət növlərinin hüquqi və idarəçilik baxımından ayrılması üzrə mühitin formalaşması			
2.	Paylayıcı şəbəkədə elektrik təchizatının yaxşılaşdırılması və elektrik verilişi xətlərinin çəkilməsi	"Azərişiq" ASC		2022–2026		Müxtəlif gücə malik yeni elektrik təchizatı infrastrukturunun yaradılmasına dair təkliflərin hazırlanması	İllər üzrə qəbul olunmuş sayda müxtəlif gücə malik yeni elektrik təchizatı infrastrukturunun yaradılması				

3.	Topdansatış bazarının təşkilinə hazırlıq məqsədilə iqtisadi səmərəlilik meyarı əsasında elektrik enerjisi istehsal güclərinin seçiminin ötürücü tərəfindən aparılması	EN	İN, "Azərenerji" ASC	2022-2023		Səmərəliliyin artırılmasına yönələn program təminatından istifadə	Səmərəlilik göstəricisi üzrə hər il müsbət dinamikə təmin edilməsi		
4.	Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabət mühitinin formalaşdırılması üçün hədəf modelinə uyğun bazar qaydalarının hazırlanması	EN	İN, "Azərenerji" ASC, "Azərişiq" ASC	2022-2025		Müvafiq bazar qaydalarına dair layihənin hazırlanması və tətbiqi	Elektrik enerjisinin istehsalçıları, eləcə də təchizatçıları arasında rəqabətin artması		
5.	Elektroenergetika sistemində müstəqil təchizatçıların yaranmasının və fəaliyyətinin təşviq edilməsi	EN	İN, "Azərişiq" ASC	2022-2026		Elektroenergetika sistemində müstəqil təchizatçıların yaranmasına dair təkliflərin həyata keçirilməsi	Müstəqil təchizatçıların fəaliyyət göstərməsi və təchizatın yaxşılaşması		
6.	Energetika sahəsində tənzimləyici mühitin formalaşdırılması, iqtisadi əsaslara, xərç və gəlirlərə istinad edən tarif metodologiyasının təkmilləşdirilməsi	EN	İN	2022-2025		Təkmil tarif metodologiyasına dair təkliflərin tətbiqi	Energetika sahəsində tənzimləyici mühitin keyfiyyətinin artması		
7.	Qoyuluş gücü təqribən 500 MvT olan qaz-türbin elektrik stansiyasının tikintisi	EN	İN, "Azərenerji" ASC	2022-2026		Müvafiq layihənin hazırlanması və potensial investora seçilməsi	Layihəyə uyğun olaraq elektrik stansiyasının tikinti üzrə zəruri işlərin görülməsi	Müvafiq elektrik stansiyasının istifadəyə verilməsi	
<b>5.2.2. Fəaliyyət istiqaməti: Ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyinin artırılması, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsi</b>									
1.	Qaz təchizatında SCADA sisteminin yaradılması	ARDNŞ	EN, İN, AİH	2022-2026		SCADA sisteminin yaradılmasına dair təkliflərin həyata keçirilməsi	SCADA sisteminin mərhələlər üzrə tətbiqi		SCADA sisteminin tam istifadəyə verilməsi
2.	Qazın keyfiyyətinin artırılması	ARDNŞ	EN, İN, AİH	2022-2026		Qazın keyfiyyətinə nəzarətin artırılmasına dair tədbirlərin görülməsi	Dövrün sonuna qazın keyfiyyətinin dövlət standartlarına uyğunluğunun təmin edilməsi		
3.	İstilik təchizatı sahəsində dövlət-özal tərəfdaşlığının inkişaf etdirilməsi	EN	İN	2022-2026		İstilik təchizatı sahəsində səmərəliliyin, dayanıqlığın və etibarlılığın artırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi	İstilik təchizatı sahəsində özal subyektlərin xüsusi çəkisinin artması üzrə müsbət dinamikaya nail olunması		İstilik təchizatı xidmətinin dayanıqlığının və etibarlılığının artması
<b>5.2.3. Fəaliyyət istiqaməti: Bərpa olunan enerji mənbələrindən istifadənin artırılması</b>									
1.	Bərpa olunan enerji infrastrukturunun dövlət-özal tərəfdaşlığı çərçivəsində genişləndirilməsi	EN	İN, "Azərenerji" ASC, "Azərişiq" ASC, AİH	2022-2026		Müvafiq enerji infrastrukturuna özal sektorun cəlbinin təşviqinə dair tədbirlərin həyata keçirilməsi	Qəbul olunmuş sayda bərpa olunan enerji stansiyalarının tikintisi və istifadəyə verilməsinin təmini		
2.	Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi	EN	aidiyyəti qurumlar	2022-2026		Dənizdə külək enerjisi potensialından istifadə sahəsində təkliflərin hazırlanması	Dövrün sonuna dövlət-özal tərəfdaşlığı çərçivəsində dənizdə külək enerjisi potensialından istifadə istiqamətində hazırlıq tədbirlərinin başa çatması		Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artması
3.	Bioenerji və geotermal enerjilərdən istifadə imkanlarının genişləndirilməsi	EN	İN, ETSN, ARDNŞ	2022-2026		Pilot layihələrin müəyyənəşdirilməsi	Hər il bioenerji və geotermal enerjilərdən istifadə sahəsində müsbət dinamikə təmin edilməsi		
4.	Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi	EN	aidiyyəti qurumlar	2022-2026		İnformasiya sisteminin yaradılması və ölçmələr üzrə tədbirlərin həyata keçirilməsi	Ərazilərin enerji potensialının dəqiqləşdirilməsi və özal sektora təqdim olunması		
5.	Yeni generasiya güclərinin enerji sistemində etibarlı inteqrasiyası üçün yeni infrastrukturun qurulması	"Azərenerji" ASC		2022-2026		Yeni stansiyaların və yarımtansiyaların yaradılması ilə bağlı təkliflərin hazırlanması	Yeni generasiya güclərinin enerji sistemində etibarlı inteqrasiyası		Enerji istehsalında özal sektorun xüsusi çəkisinin artması
<b>5.2.4. Fəaliyyət istiqaməti: Azərbaycan - Türkiyə - Avropa Enerji Qovşağının yaradılması</b>									
1.	Azərbaycan (Naxçıvan MR) - Türkiyə - Avropa Enerji Qovşağının qurulması	"Azərenerji" ASC		2025-2026		1 ədəd Çevirici (HVDC) yarımtansiyasının tikintisi; 230 km uzunluğunda 400 kV-luq ikidövrəli xəttin çəkilməsi	Türkiyə Respublikasına birbaşa enerji ixracı imkanının yaradılması		Azərbaycan - Türkiyə - Avropa Enerji Qovşağının yaradılması
<b>5.2.5. Fəaliyyət istiqaməti: İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi</b>									
1.	İstilik effekti yaradan qazların inventarlaşdırılması və Monitoring-ölçmə, hesabatlılıq və yoxlama (MRV) sisteminin inkişaf etdirilməsi	ETSN	İN, EN, KTN, RINN, ARDNŞ, "Azərenerji" ASC, AMEA	2022-2026		MRV sisteminin yaradılmasına dair təkliflərin hazırlanması	MRV sistemi üzrə müasir təcrübəyə əsaslanan institusional bazanın yaradılması		
2.	İqlim dəyişmələri üzrə Milli məlumat bazasının yaradılması	ETSN	İN, DSK, EN, KTN, RINN, ARDNŞ, "Azərenerji" ASC, "Azərişiq" ASC	2022-2026		İqlim dəyişmələri üzrə Milli məlumat bazasının yaradılmasına dair təkliflərin həyata keçirilməsi	İqlim dəyişmələri üzrə beynəlxalq təcrübəyə əsaslanan Milli məlumat bazasının yaradılması		İqlim dəyişmələri üzrə Milli məlumat bazasının istifadəyə verilməsi
3.	"Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı"nın hazırlanması	ETSN	İN, EN, KTN, RINN, ARDNŞ, "Azərenerji" ASC, AMEA	2022-2024		"Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı" layihəsinin hazırlanması	"Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı" layihəsinin təsdiq olunmuş mərhələlərə uyğun icrası		
4.	İqlim dəyişmələrinin təsirlərinə daha həssas sektorlara üzrə Milli Adaptasiya Planının hazırlanması	ETSN	İN, KTN, FHN, "AzMeSuTəs" ASC, "Azərsu" ASC, AMEA	2022-2026		Milli Adaptasiya Planının layihəsinin hazırlanması	İqlim dəyişmələrinə həssas əsas sektorlara üzrə Milli Adaptasiya Planının təsdiq olunmuş mərhələlərə uyğun icrası		
5.	Elektromobillik üzrə Milli Planın hazırlanması	EN	ETSN, RINN, İN, DGK, "Azərişiq" ASC	2022-2024		Elektromobillik üzrə Milli Planın layihəsinin hazırlanması	Elektromobillik üzrə Milli Planın qəbulu		
6.	Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobilləri, avtobuslar və s.) dövryyəsinin stimullaşdırılması və zəruri infrastrukturunun yaradılması	İN, RINN	ETSN, EN, "Azərişiq" ASC, DGK, MN, MB, ABA	2022-2026	İstismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi: 4,7%	Müvafiq sahədə təkliflərin hazırlanması və qəbulu	Elektrik mühərrikləri və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqi; İstismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsi; Ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi; Ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması		Ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin cəmi nəqliyyatda xüsusi çəkisinin artması
7.	Hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi və bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması	EN	İN, ARDNŞ	2022-2023		Hidrogenin istehsalı və ondan istifadə sahəsində potensialın öyrənilməsi	Hidrogenin istehsalı sahəsində pilot layihələrə dair təkliflərin təqdim olunması		
8.	Enerji saxlanc sistemlərinin tətbiqinin araşdırılması və təkliflərin verilməsi	EN	İN, "Azərenerji" ASC, "Azərişiq" ASC	2023-2024			Enerji saxlanc sistemlərinin tətbiqinə dair təkliflərin verilməsi		

9.	Energetika sektorunda karbon tutulması, utilizasiyası və saxlanması (CCUS) texnologiyalarının tətbiqinin araşdırılması və təkliflərin verilməsi	EN	ETSN, ARDNŞ, "Azərenerji" ASC	2022-2025		CCUS texnologiyalarının tətbiqi imkanlarının araşdırılması	CCUS texnologiyalarının tətbiqinə dair təkliflərin verilməsi
<b>5.2.6. Fəaliyyət istiqaməti: Enerji səmərəliliyinin təmin edilməsi</b>							
1.	İqtisadiyyatın müxtəlif sahələrində və ev təsərrüfatlarında enerji səmərəliliyinin təmin edilməsi	EN	İN, KTN, RİNN, DŞAK, ETSN, aidiyyəti qurumlar	2022-2026		Enerji səmərəliliyinin artmasına dair diaqnostikadan aparılması və təkliflərin hazırlanması	İqtisadiyyatın müxtəlif sahələrində və ev təsərrüfatlarında enerji səmərəliliyi üzrə müsibət dinamikasının təmin olunması
2.	Enerjinin istehsalı və təchizatı (nəql, ötürülmə, paylanma və s.) sahələrində enerji səmərəliliyinin təmin edilməsi	EN	İN, "Azərişiq" ASC, "Azərenerji" ASC, "Azəristiliktəchizat" ASC, aidiyyəti qurumlar	2022-2026		Enerjinin istehsalı və təchizatı üzrə diaqnostikadan aparılması və təkliflərin hazırlanması	Enerjinin istehsalı və təchizatında səmərəlilik üzrə müsibət dinamikasının təmini
3.	Özəl (yaşayış, kommersiya və ofis) və ictimai binalar üçün milli renovasiya proqramının hazırlanması və həyata keçirilməsi	EN	İN, DŞAK, FHN, MN	2022-2026		Qabaqcıl təcrübəyə uyğun olaraq milli renovasiya proqramının hazırlanması və qəbulu	Özəl (yaşayış, kommersiya və ofis) və ictimai binalar üçün milli renovasiya proqramının mərhələli icrası
4.	Enerji səmərəliliyinə dair normativ texniki aktların hazırlanması, monitorinq və hesabathlıq sisteminin tətbiqi edilməsi	EN	İN, DŞAK, aidiyyəti qurumlar	2022-2026		Enerji səmərəliliyinin hüquqi, texniki və institusional bazasının gücləndirilməsinə dair təkliflərin hazırlanması	Enerji səmərəliliyinin hüquqi, texniki və institusional bazasının gücləndirilməsinə dair müvafiq tədbirlərin icrası

#### AKRONİMLƏR VƏ İXTİSARLAR

ETSN	Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
EN	Azərbaycan Respublikasının Energetika Nazirliyi
ƏN	Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
ƏƏSMN	Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi
FHN	Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
GİN	Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
XİN	Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
İN	Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
KTN	Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
MN	Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
MdN	Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
MSN	Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
RİNN	Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
SN	Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
TN	Azərbaycan Respublikasının Təhsil Nazirliyi
AQUPDK	Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
DİDK	Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
DGK	Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
DSK	Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
DŞAK	Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
DMX	Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
DMX	Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
AQTA	Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
DTA	Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
VXSİDA	Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
İTSDA	Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
AAVDA	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
İKZF	Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
ƏMA	Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi
MB	Azərbaycan Respublikasının Mərkəzi Bankı
ARDNŞ	Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
DNF	Azərbaycan Respublikası Dövlət Neft Fondu
GF	Azərbaycan Respublikasının Gənclər Fondu
EF	Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Ələt AİZ	Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu
ƏSF	Azərbaycan Əmanətlərin Sığortalanması Fondu
AİH	Azərbaycan İnvestisiya Holdinqi
YİH	Yerli İcra Hakimiyyəti orqanları
ABİF	Azərbaycan Biznesinin İnkişafı Fondu
BBDTL	"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti
"AzMelSuTəs" ASC	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
"ADY" QSC	"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
"AXDG" QSC	"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti
"Azergold" QSC	"Azergold" Qapalı Səhmdar Cəmiyyəti
"Təmiz Şəhər" ASC	"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti
"Azərenerji" ASC	"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti
"Azərişiq" ASC	"Azərişiq" Açıq Səhmdar Cəmiyyəti
"Azərsu" ASC	"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
"Azəristiliktəchizat" ASC	"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti
AZAL	Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti
AHİK	Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
ASK	Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
ASF	Aqrar Sığorta Fondu
ABA	Azərbaycan Banklar Assosiasiyası
ABADA	Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası
DİM	Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
AMEA	Azərbaycan Milli Elmlər Akademiyası
TŞ	Azərbaycan Respublikası Tarif (qiymət) Şurası

[\*] Qeyd: Regional inkişaf digər fəaliyyət istiqamətlərinin nəticələrindən də təsirlənəcək.